



www.musavat.com

MUSAVAT

Xəbər
Bakıda silahlı insident - polis əməkdaşı öldürüldü
yazısı səh.14-də

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 24 noyabr 2015-ci il Çərşənbə axşamı № 261 (6289) Qiyməti 40 qəpik

Gündəm

Suriya böhranı Qarabağ üçün şans pəncərəsi açır - şərh



Vazkeçilməz "Türkiyə nəfəslisi" Moskvanı Qarabağ məsələsində də Ankara ilə bir araya gətirə bilər; Türkiyə və Rusiya məsələdə gizli sövdələşməyə gətirsə belə, bu, ölkəmizin ziyanına olmayacaq, çünki...

yazısı səh.9-da

Bu gün Konstitusiyaya Məhkəməsi seçkilərlə bağlı qərar verəcək

yazısı səh.3-da

Vurulan nazirlər, həbs edilən generallar müxalifətə keçə bilərmə...

yazısı səh.4-da

Ziyad Səmədzadə Alqış Həsənoğlunun ittihamlarına cavab vermədi

yazısı səh.3-da

Pənah Hüseynin qardaşını və əmisi oğlanlarını həbs etmək istəyirlər

yazısı səh.7-da

ADP hakimiyyətlə dialoq məsələsini gündəmə gətirdi

yazısı səh.4-da

Kərəm Həsənovun Zülfüqarlılardan aldığı zavodlar geri qaytarılır?

yazısı səh.10-da

ABŞ diplomatının "7 rayon qaytarılsın" təklifinə YAP-dan ilginclik reaksiya

yazısı səh.13-da

Hacı Qalib 6 milyonluq villasından danışdı

yazısı səh.10-da

Tovuzda iki nəfər torpaq uçuşunu altında qalaraq öldü

yazısı səh.14-da

Bəzi redaktorlar Baş Prokurorluğa çağırıldılar

yazısı səh.11-da

Kredit bataqlığında boğulan jurnalistlər...

yazısı səh.12-da

Milli qəhrəmanlar mərkəzi hakimiyyətdə möhkəmlənir

İQTİDARIN İKİ GENERALA ÖNƏM VERMƏSİNİN SİRRİ

2011-ci ilin fevralında "ərəb baharı"nın "dalğası" postsovet ölkələrinin sərhədlərinə çatanda da çox qərİbedir ki, iqtidar yenə indiki kimi, məhz Mədət Quliyevlə Rövşən Əkbərovu önə çıxarmışdı; ölkənin indi "ən qaynar nöqtəsi" Bakı hesab oluna bilər - ordu generalının belə bir vaxtda Bakı Qarnizonuna qaytarılması diqqət çəkir...



yazısı səh.8-da

Akif Çovdarovun keçi ferması, MTN məmurlarının zavodları, restoranları...

MTN generalı Bakı torpaqlarını necə yağmalayıb; icra başçılarının Eldar Mahmudova və MTN-in yüksək çinli məmurlarına hədiyyə etdiyi torpaq sahələrinin, obyektlərin siyahısı "Yeni Musavat" da

yazısı səh.5-da



İlham Əliyev amerikalı diplomata Obama ilə görüşündən danışdı

yazısı səh.6-da



Razi Nurullayev: "Əli Kərimli partiyanın adını dəyişib "Yurd" qoysun..."

yazısı səh.4-da



Qabil Hüseynli Eldar Sabiroğluna sərt cavab verdi

yazısı səh.10-da

QHT Şurası ümumrespublika forumu keçirəcək



Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 26 noyabr 2015-ci il tarixdə saat 11-00-da «Hilton» hotelinin «Sevda» zalında QHT-lərin Ümumrespublika Forumunu keçirəcək.

Forumda şuranın 2016-cı il maliyyə yardımı müsabiqəsinin prioritetlərinin müəyyənləşdirilməsi ilə əlaqədar ictimai dinləmələr keçiriləcək və şura tərəfindən maliyyələşdirilən layihələrin icra vəziyyəti müzakirə ediləcək. Bütün QHT-lər foruma dəvətlidir.

Tarif Şurası mazutun qiymətini 3 dəfə endirdi

Tarif (qiymət) Şurasının dünən keçirilmiş növbəti iclasında daha 530 dərman vasitəsinin qiyməti təsdiqlənib. Axar.az şuranın mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumilikdə, indiyədək şura tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınaraq, 3540 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixi təsdiq edilmiş ki, bunlardan 1160 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır. Qiymətləri təsdiqlənmiş digər 1122 dərman vasitəsinin qiyməti bu ilin 1 dekabr tarixindən, 1258 dərman vasitəsinin qiyməti isə 21 dekabr tarixindən qüvvəyə minəcək.

İndiyədək qiymətləri tənzimlənmiş dərman vasitələrinin satışda olan qiymətləri ilə müqayisədə 46%-nin qiyməti 2 dəfədən çox, 24%-nin qiyməti 3 dəfədən çox aşağı salınıb, ümumilikdə 95%-nin qiyməti endirilib. Tarif (qiymət) Şurasının müvafiq qərarlarına əsasən, hər qrup təsiredici maddə üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən etibarən həmin qrupa aid olan, lakin qiymətləri hələlik təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq edildikdən sonra həyata keçirilə bilər.

Şuranın iclasında həmçinin yeni təsiredici maddələr üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulu elan olunub və dekabrın 7-si sənədlərin qəbulu üçün son tarix olaraq müəyyən edilib.

Qərarlar və dərman vasitələrinin siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Şuranın Qərarları" və "Dərman vasitələri" bölmələrində yerləşdirilib.

Dərman vasitələrinin mövcud və Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərinin müqayisəli cədvəli məlumata əlavə olunur.

Tarif (qiymət) Şurasının iclasında həmçinin soba mazutunun topdansatış tarifinə baxılıb və 1 tonun topdansatış qiyməti 300 manatdan 100 manata endirilib. Yeni tarif 2015-ci il 1 dekabr tarixindən qüvvəyə minəcək.

"Elm" tədris mərkəzi MAGIC LANGUAGES

- Ali məktəblər xarici dillər
- kompyuter kursları
- Magistratura - dövlət qulluğu - məntiq
- 1.C. mühasibat - anbar - bank işi
- Məktəbə qədər həftədə 5 dəfə
- Sürücülük kursları (1 aya 100 AZN)

Ünvan: 1. «Neftçilər» metrosu 40 mert. R.Rüstəmov-44

Tel./Faks: (012) 421-10-46; 408-44-43;

Mob: (055) 660-60-95; (050)203-55-95

Ünvan: 2. «İnşaatçılar» metrosu 60 metr. «İran» klinikasının yanı

Tel./Faks: (012) 434-88-28; 408-44-74;

Mob: (055) 660-07-05

"Qaya Mətbuat Yayımları" MMC!

- İtənillən qəzet və jurnallar həm də sərfəli qiymətə:
- Əgər siz qəzet və jurnalların rahatlıqla evinizə və ya ofisinizə çatdırılmasını;
- Mətbuatı sldıqdan sonar abunə haqqını ödəmək və bu ödənişin formasını sərbəst seçmək hüququndan istifadə etmək;
- Tirajınızda lazım gəldikdə dəyişikliklər etmək;
- Ən başlıcası ayda 26 dəfə nəşr olunan "Yeni Məsəvat" - 0.40 AZN və bundan əlavə 2500 adda yerli və xarici nəşrlər.
- Abunə yazılmaq üçün uzağa getmək lazım deyil, Telefonla zəng etməyiniz kifayətdir: Bakı şəh. 564-63-45; 598-35-22
- Respublikanın digər böyük şəhərlərinə də abunə qəbul olunur:

Prezident İlham Əliyevdən vacib qərar

Özbaşına tikinti aparanlar və Xəzəri hasarlayanlar həbs ediləcəklər

Prezident İlham Əliyev "Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" AR-i 2015-ci il 30 sentyabr tarixli Qanununun tətbiqi barədə sərəncam imzalayıb. Dəyişikliklərə əsasən, qanunun 188-ci maddəsi aşağıdakı redaksiyada verilir:

- **Maddə 188.** Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququ pozma

188.1. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasaralama, bəzəmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma -

səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

188.2. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma - bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

188.3. Bu Məcəllənin 188.1-ci və 188.2-ci maddələrində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

188.4. Bu Məcəllənin 188.1-188.3-cü maddələrində nəzərdə tutulmuş əməllər təkrar, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə beş ildən səkkiz ilə-



dək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

314-1-ci maddə aşağıdakı redaksiyada verilir:

- **Maddə 314-1.** Dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinə dair qanunsuz qərar qəbul etmə

314-1.1. Vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinin bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya onlara icarəyə verilməsi haqqında qanunsuz qərar qəbul etmə -

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

314-1.2. Vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan və özgeninkiləşdirilməsi qanunla qadağan edilən

torpaq sahələrinin bələdiyyə mülkiyyətinə və ya xüsusi mülkiyyətə verilməsi haqqında qərar qəbul etmə -

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

314-1.3. Bu məcəllənin 314-1.1-ci və 314-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər Xəzər dənizinin (gölünün) AR-ə mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara münasibətdə törədildikdə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Moskvada işləyən azərbaycanlılar böyük aksiyaya başladı

Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlıların da çox çalışdığı "Sadovod" bazarında etiraz aksiyası keçirilib. Ticarət mərkəzində işləyən həmyerlilərimizin BAKU.WS-ə verdikləri məlumata görə, aksiya keçirənlər ticarət mərkəzində yer haqqının aşağı salınmasını tələb ediblər.

Onlar böhran səbəbindən ticarətin aşağı düşdüyünü və alverin azaldığını, bu səbəbdən də yer pullarının da salınmalı olduğunu hesab edirlər.

Qeyd edək ki, "Sadovod" ticarət mərkəzi 10 ildən artıqdır ki, fəaliyyət göstərir. Ticarət mərkəzi Rusiyanın ən iri topdansatış mərkəzlərindən sayılır. Qeyri-rəsmi məlumatlara görə, burada 5 mindən çox azərbaycanlı çalışır.

Azərbaycanda iki əmək yarmarkası keçiriləcək

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən noyabrın 27-də Odlar Yurdu Universitetində "Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbiri və Sumqayıt şəhərində əmək yarmarkası təşkil olunacaq.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinə "APA-Economics"ə verilən məlumata görə, universitetdə keçiriləcək aktiv məşğulluq tədbiri tələbə və məzunların əmək bazarı, öz ixtisaslarına uyğun vəkansiyalar barədə məlumatlar əldə etmələri, habelə işəgötürənlərlə ilkin əlaqələrin qurulması məqsədinə yönəlib. Tədbirdə boş (vakant) iş yerləri də təqdim olunmaqda, müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlər əmək birjəsi tərəfindən qeydə alınacaq.

Sumqayıt şəhərində, Sumqayıt Dövlət Universitetinin foyesində təşkil olunacaq əmək yarmarkasında bu şəhərdə fəaliyyət göstərən müəssisələrdən boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək. Yarmarkada sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə müəyyən edilmiş iş yerləri də təqdim olunacaq. Tədbirdə əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlər qeydiyyatda götürüləcək.



DİN "Yeni Məsəvat"ın yazısına reaksiya verdi

Orxan Mansurzadə:

"Baş vermiş iki adi hüquqazidd əməlin "kriminal razborka" kimi göstərilməsi həqiqətdən uzaqdır"

Daxili İşlər Nazirliyi "Yeni Məsəvat" qəzetinin 23 noyabr 2015-ci il tarixli sayında dərc olunmuş "Şirvanda sayca 3-cü kriminal "razborka" oldu" başlıqlı yazıya reaksiya verib. DİN-in mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə müsəvat.com-a-a bildirib ki, həmin yazıda da adıçəkilən şəhərdə baş vermiş iki adi hüquqazidd əməlin "kriminal razborka" kimi göstərilməsi həqiqətdən uzaqdır və bu, qeyd olunan hadisələrin mahiyyətinin təhrif olunmuş formada təqdimatıdır:

"Fərqli ünvanlarda və müxtəlif məkanlarda baş vermiş, biri-biri ilə əlaqəsi olmayan, yanlış olaraq "Şirvandan olan kriminal nallarla Hacıqabullu kriminalar arasında" münasibətlərin "ayırd" edilməsi kimi göstərilən ilk olay 19.11.2015-ci il tarixdə baş vermiş adi yol-nəqliyyat hadisəsidir. Aparılmış araşdırma zamanı müəyyən olunub ki, 19.11.2015-ci il tarixdə, saat 16 radələrində Şirvan sakini Zaur Hüseynov idarə etdiyi «Azsaman» markalı minik avtomobili ilə Salyan dairəsi istiqamətindən tezə şəhər istiqamətinə hərəkət edərkən hərəkət etdiyi yerlə uşaqa qaçıb, uşağı vurmamaq üçün o, avtomasını əks istiqamətə çıxararaq, yol kənarında dayanmış Bəxtiyar Əmirova məxsus "Mercedes" markalı avtomasına vurub, sonuncunun nəqliyyat vasitəsi də digər bir "Mercedes"ə toxunub. Guya "qanlı dava" kimi bəhs olunan, şəhərin İ.Qayıbov adına istirahət parkında baş verdiyi deyilən ikinci hadisə isə əslində iki nəfər arasında adi meişət zəminində yaranmış mübahisədir ki, polis əməkdaşları tərəfindən bu hadisəyə də operativ şəkildə reaksiya verilərək iştirakçılar barəsində qanunvericiliyə uyğun müvafiq tədbir də görüldü.

Belə ki, noyabrın 21-də saat 18:00 radələrində Şirvan şəhərinin İsmət Qayıbov adına istirahət parkında şəhər sakinləri Rəşad Tağıyev və Elşad Zeynalov ictimai qaydanı pozduqları üçün SPŞ-yə gətirilibər.

Araşdırma nəticəsində müəyyən olunub ki, Rəşad Tağıyev tanışı Elşad Zeynalova köynək satıb və həmin köynəyi qaytarmaq istəyərkən aralarında mübahisə yaranıb, bu zaman onlar bir-birini təhqir ediblər.

Barələrində İnzibati Xətalər Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokol tərtib edilən hər iki şəxs xəbərdarlıq elan olunub".

□ M.MAHRIZLI



**Yazarımız
Tofiq
Yaqubluya
Azadlıq!**



Noyabrın 24-də Konstitusiyə Məhkəməsi bu ayın 1-də keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı protokola baxacaq. Seçki Məcəlləsinin tələbi-nə görə, Konstitusiyə Məhkəməsi seçkinin nəticələrini təsdiqlədikdən sonra Milli Məclisin yeni tərkibi ilk iclasını keçirməlidir. MSK-nın yekun protokolu Konstitusiyə Məhkəməsi tərəfindən bu gün təsdiqləndikdən sonra Milli Məclisin yeni tərkibdə ilk iclası keçiriləcək. Milli Məclisin ilk iclasının bu həftənin cümə günü keçiriləcəyi gözlənilir.

Konstitusiyə Məhkəməsi hansısa dairədə seçkinin nəticələrini ləğv etməyəcəyi halda Milli Məclisin yeni tərkibi 125 yox, 124 nəfərdən ibarət olacaq. Məlum olduğu kimi, MSK 90 sayılı Ağdaş seçki dairəsində seçkinin nəticələrini ləğv edib. Həmin dairədə yeni seçkilərin nə vaxt keçiriləcəyi isə hələ belli deyil.

Konstitusiyə Məhkəməsinin təxminən 8-9 dairədə seçkinin nəticələrini ləğv edəcəyi

haqda da ötən həftə bəzi saytlarda xəbərlər yayılıb. Bu barədə deyilənlərin nə dərəcədə dəqiq olub-olmadığı bu gün bilinəcək.

Parlament seçkilərinin nəticələrinin təsdiqi "Konstitusiyə Məhkəməsi haqqında" Qanunun yeddinci fəslinin 54-cü maddəsində əks edilib. Göstərilir ki, Konstitusiyə Məhkəməsi Milli Məclis seçkilərinin nəticələrinin düzgünlüyünü yoxlayır və təsdiq edir. Seçki-

Aktual

Konstitusiyə Məhkəməsi seçkilərlə bağlı qərar verəcək

Bəzi deputatların mandatının taleyi belli olacaq

lərin nəticələrinin düzgünlüyünü yoxlamaq üçün Konstitusiyə Məhkəməsi Plenumunun iclası Konstitusiyə Məhkəməsinə materiallar daxil olduğu gündən ən gec 10 gün keçənədək başlanmalıdır. Yoxlama prosesi tələb etsə, Konstitusiyə Məhkəməsi öz qərarı ilə bu müddəti artırabilir.

Qanunda göstərilir ki, Konstitusiyə Məhkəməsi apelyasiya instansiyası məhkəmələrindən və Ali Məhkəmədən seçki hüquqlarının müdafiəsinə dair işlər üzrə baxılmış ərizələr haqqında məlumat tələb edir. Bu, çox mühüm bir amildir və seçkilərin nəticələrinin ləğv edilməsi barədə iddialara tam aydınlıq gətirir. Bu o deməkdir ki, istənilən 125 dairədə nəticələr o halda ləğv edilə bilər ki, seçkinin nəticələrindən narazı qalmış namizədin (və ya namizədlərin) üç məhkəmə instansiyasına müraciəti olsun. Yəni bu prosedür sənədlər olmadan Konstitusiyə Məhkəməsi

hansısa dairədəki nəticəni özbaşına ləğv edə bilməz. Məhz bu səbəbdən də Konstitusiyə Məhkəməsi apelyasiya instansiyası məhkəmələrindən və Ali Məhkəmədən seçki hüquqlarının müdafiəsinə dair işlər üzrə baxılmış ərizələr haqqında məlumat tələb edir.

Noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərdə siyasi partiyaların qazandıqları deputat mandatlarının sayında isə dəyişiklik olub. Belə ki, Ümid və Ədalət partiyaları parlamentdə təmsilçilikdən məhrum olub. Vəhdət Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası və Azərbaycan Sosial Demokrat Partiyaları isə parlamentdə təmsil olunmaq hüququ qazanıb.

Partiyaların parlamentdə təmsilçilik sayına gəlincə, Konstitusiyə Məhkəməsi bu gün 124 dairənin hamısında nəticələri təsdiqləyəcəyi halda Yeni Azərbaycan Partiyası

69, Vətəndaş Həmrəyliyi Partiyası 2, Ana Vətən Partiyası 1, Azərbaycan Demokratik Maarifçilik Partiyası 1, Azərbaycan Sosial Rifah Partiyası 1, Azərbaycan Sosial Demokrat Partiyası 1, Vəhdət Partiyası 1, Milli Dövlətçilik Hərəkatı Partiyası 1, Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası 1, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 1, Böyük Quruluş Partiyası 1, Vətəndaş Birliyi Partiyası 1, Vətəndaş Birliyi Partiyası 1 nəfərlə Milli Məclisdə təmsil olunacaq.

Ümumilikdə isə builki parlament seçkilərində partiyalar 81 deputat mandatına sahib olub. Seçkilərdə qələbə qazanmış bitərəflərin sayı isə 43 nəfərdir.

2010-cu ildə IV çağırış Milli Məclisə keçirilən seçkilərdə isə partiyalar 83 yer (Yeni Azərbaycan Partiyası 71, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası 2, Demokratik İslahatlar Partiyası 1, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 1, Böyük Quruluş Partiyası 1, Vətəndaş Birliyi Partiyası 1, Ədalət Partiyası 1, Azərbaycan Sosial Rifah Partiyası 1, Ümid Partiyası 1 yer) qazanmışdı. Seçkilərdə qələbə qazanmış bitərəflərin sayı 42 nəfər idi.

□ Etibar SEYİDAĞA



Bu gün yeni parlament toplaşa bilər

Noyabrın 24-də Azərbaycan Respublikasının Konstitusiyə Məhkəməsi Milli Məclisə keçirilmiş 1 noyabr seçkilərinin nəticələrini yoxlayaraq müvafiq qərar qəbul edəcək. Modern.az saytının əldə etdiyi məlumata görə, təsdiqdən dərhal sonra həm də V çağırış Milli Məclisin ilk iclasının keçirilməsi nəzərdə tutulur.

Milli Məclisin daxili nizamnaməsinə uyğun olaraq, parlamentin ilk iclasını ən qocaman deputat açır, yeni seçilən deputatların siyahısını oxuyur və sədr seçilənədək birinci iclası aparır. Onun təklifi ilə Hesablayıcı Komissiya və bu barədə qərar qəbul edildikdən sonra sədr seçiləcək. Məlumatla görə, Milli Məclisin qalib elan edilmiş yeni üzvləri arasında ən qocaman deputat xalq artisti, bitərəf Zeynəb Xanlarovadır. 1936-cı il təvəllüdü (79 yaş) Zeynəb Xanlarova növbəti 5 il müddətinə 50 sayılı Abşeron-Qobustan seçki dairəsindən deputat seçilib. Amma Zeynəb Xanlarovanın V çağırış Milli Məclisin ilk iclasına sədrlik edəcəyi şübhə doğurur. Məsələ burasındadır ki, 2010-cu ildə IV çağırış Milli Məclisin ilk iclasını ən yaşlı deputat Cəlal Əliyev açmalıydı, lakin o, xəstə olduğundan parlamentə gəlməmişdi. Bu səbəbdən də o zaman IV çağırış Milli Məclisin ilk iclasını parlamentin digər yaşlı deputatı kimi Zeynəb Xanlarova deyil, Fəttah Heydərov (1938-ci il təvəllüdü) açmışdı. Güman olunur ki, Zeynəb Xanlarova bu dəfə də iclası açmaq səlahiyyətini Fəttah Heydərova güzəştə gedəcək...

Yayılan məlumatla əlaqədar Milli Məclisin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, bu barədə yalnız sabah (bu gün-red.) dəqiq açıqlama vermək mümkün olacaq. Qeyd edək ki, ötən çağırış parlament seçkilərinin Konstitusiyə Məhkəməsi tərəfindən təsdiqləndiyi gün parlamentin ilk plenar iclası çağırılmışdı.

Qeyd edək ki, 124 nəfərlik yeni tərkib yeni sədrini və sədr müavinlərini seçəcək.

□ ELSAD

Ziyad Səmədzadə Alqış Həsənoğlunun ittihamlarına cavab vermədi

YAP-dan isə reaksiya gəldi; Siyavuş Novruzov: "Kimsə vaxtilə bir səhv edibse, sonradan o səhvini düzəldibse, lap yaxşı"

Azərbaycanın hakim partiyasının üzvü, "Yeni Azərbaycan" qəzetinin keçmiş baş redaktoru Alqış Həsənoğlu "Yeni Müsavat"a müsahibəsində Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə barədə ilgincliklər söyləyib.

A.Həsənoğlu son vaxtlar MTN-in sabiq rəhbəri Eldar Mahmudovun təsirinə düşmüş bir sıra şəxslərin siyahısında hətta akademik Ziyad Səmədzadənin də adının hallandırıldığını deməklə yanaşı, hökm çıxarmağa tələsməməyi məsləhət görüb. Amma sabiq baş yazar ardınca ötən illərə ekskurs edib: "Yaxşı və dəqiq yadımdadır, Heydər Əliyev müsahibələrinin birin-



Ziyad Səmədzadə

də deyirdi ki, mən 1991-ci ildə, Ali Sovetdə Azərbaycanın müstəqilliyi haqqında çıxış edəndən dərhal sonra Ziyad Səmədzadəni mənim əleyhimə danışdırdılar. Bildirirdi ki, Ziyad Səmədzadə sübut etməyə çalışdı ki, Azərbaycan müstəqil dövlət kimi yaşaya-

bilməz, müstəqil dövlət kimi yaşamaq üçün Azərbaycanın iqtisadi potensialı təminat vermir. Bu gün Ziyad müəllim müstəqil dövlətimizdə, həm də məhz Heydər Əliyevin qurduğu dövlətin parlamentində İqtisadi siyasət komitəsinin sədridir". A.Həsənoğlu qeyd

edib ki, bu, nonsens, bizim siyasi tariximizdə analoqu olmayan hadisədir. "Ancaq həqiqətdir. Bunun üçün siyasi sərişlə və yüksək manevr etmək məharəti tələb olunur. Ona görə də bu cür siyasi keşməkeşlərdən keçib ayağa qalxmağı bacaran bir adamın yenidən kiminsə təsiri altına düşməsi, səhv etməsi inandırıcı deyil. Onun üçün də gəlin hökm çıxarmağa tələsməyək"-deyə, A.Həsənoğlu əlavə edib.

YAP-ın icra katibinin müavini Siyavuş Novruzovun məsələyə reaksiyası maraqlı oldu: "O hadisələr hamının, Azərbaycanın bütün ictimaiyyətinin yadındadır. Ancaq deputatı seçicilər seçir. Sən seçiciyə deyə bilməzsən ki, bu, filan vaxt filan şey edib. İndi baxır, götür-qoy edir, seçir. Kimsə vaxtilə bir səhv edibse, sonradan o səhvini düzəldibse, lap yaxşı. Deputat təyinatlı vəzifə deyil ki, dediyim kimi, onu seçici seçir, seçiciyə kim nə deyə bilər? Komitə sədrini də parlament seçir. O baxımdan da mən burada başqa bir məqam axtarılmasının tərəfdarı deyiləm. Bu, seçki ilə bağlı olan məsələdir, təyinatla yox".

Məsələ ilə bağlı Ziyad Səmədzadəyə də müraciət etdik. "Mən tədbirdəyəm" deyən komitə sədrinə barəsində ittihamların səsləndiyini və bir cümlələlik də olsa, münasibət bildirməsini xahiş etdik. Lakin "bilirəm, amma hökumət üzvlərinin yanında yəm" deyib telefonu qapatdı...

□ Cavid TURAN

Azərbaycan Xalq Cəbhəsi Partiyası daxilindəki narazı təriflər arasında aylardır davam edən söz savaşı səngimək bilmir. Yeni AXCP-nin sədri Razi Nurullayev in əks düşmənin Ali Məclisinin sədri Həsən Kərimovun ölümü ilə bağlı yazdığı başsağlığı yeni narazılıq dalğasının başlamasına səbəb olub.

Yeni AXCP-nin sədrinin başsağlığını partiya rəhbəri kimi yazması əks qanad tərəfindən hiddətlə qarşılanıb. Əli Kərimli tərəfdarları R.Nurullayev in özünü AXCP sədri kimi təqdim etməsinə sət təpki veriblər. Tərəflərin bir-birlərinə olan aqressiyalarının şiddətlənməsinə səbəb Ədliyyə Nazirliyinin AXCP kimi Əli Kərimli qanadını tanımaqdan imtina etməsi, qurultay sənədlərini geri qaytarması və hazırda R.Nurullayev in sənədlərini araşdırmasıdır.

AXCP-nin Kərimli qanadının partiyasının adında dəyişiklik edəcəyi barədə xəbərlər yayılıb. Bu barədə partiya daxilində müzakirələrin getdiyi, üzərində məsləhətləşmələr aparıldığı deyilir. Ədliyyə Nazirliyinin AXCP kimi Kərimlini tanımaqdan imtina etməsindən sonra bu fikrə gəldiyi bildirilir.

R.Nurullayev bildirdi ki, H.Kərimovun ölümü ilə bağlı nekroloqu insanlıq naminə verib: "İnsanların kədərinə, problemini siyasətlə qarşılaşdırmaq etikadan uzaqdır. Bunları siyasiləşdirənlərə səslənirəm ki, insanların kədəri üzərində siyasət qurmaq lazım deyil. Bundan dividant qazanmaq olmaz. AXCP sədri kimi başsağlığı verməyimə gəlincə, mən partiya sədriyəm. AXCP qurultayı məni sədr seçib. Hüquqi addımdan nə üçün imtina etməliyəm? Yazdığım nekroloq səmimi sözlərim idi. Uzun illər rəhmətlik Həsən bəyi tanıyıram. Nə olub-olmasından asılı olmayaraq, o ailənin kədərinə bölüşmək istə-

dim. Allahdan rəhmət dilədim, bu gün də diləyirəm".

Nurullayev AXCP kimi tanınb-tanınmaması ilə bağlı bu istiqamətdə gördükləri işlərə də toxundu: "Bu məsələ artıq məhkəmə predmetidir. Qeydiyyatın sürətləndirilməsi ilə bağlı məhkəməyə müraciət etmişik. Yaxın günlərdə məhkəmənin günü məlum olacaq. Anlaşılmazlıqlar aradan qaldırılmalıdır. Biz bu işlərə inanaraq başlamışıq. Azərbaycan siyasətində yenilik etmək üçün proseslərə qatıldığımız Ədliyyə Nazirliyinin Əli Kərimlinin sənədlərini geri qaytarması, bizdə inam yaratdı ki, haqq yolundayıq. Məhkəmə mərhələsində sənədlərin yoxlanılması gedəcək. Haqq tərəfimizdə olduğuna görə, məhkəmə xeyrimizə qərar çıxara bilər. Amma hələ ki məhkəmənin yerinə danışı bilmərəm".

Yeni AXCP-nin sədri Əli Kərimlinin partiyasının adını dəyişməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirdi: "Bu gün köhnə siyasətçilər cəmiyyət üçün maraqlı şəxslər deyillər. Bunun üçün onlar hər cür yollardan istifadə edərək gündəmdə qalmağa cəhd edirlər. Məndə məlumat var ki, Əli Kərimlinin partiyasının adını dəyişməsi müzakirə mövzusuudur. Kərimlinin doğru qərarı o olardı ki, partiyasının adını dəyişib, "Yurd" qoysun. Bu daha ədalətli olardı. İnsanlar da bunu çoxu ilə qarşılaya bilərlər. Bəlkə bu yolla Əli Kərimli nəçə illərdir atmadığı addımı atar. Bununla uzun illərdə göstərdi-

"Əli Kərimli partiyasının adını dəyişib "Yurd" qoysun..."

Razi Nurullayev qeydiyyat yubandığına görə məhkəməyə müraciət edib



Razi Nurullayev

yi qeyri-səmimiyyəti səmimiyyətə çevirə bilər. Onu hər kəs "Yurd" təşkilatının sədri kimi tanıyır. O, AXCP-nin içərisində "Yurd"u yaradaraq, Əbülfəz Elçibəyə qarşı çıxıb. Hər zaman ətrafı "Yurd"dan olan şəxslərdən ibarət olub. Bu baxımdan partiyasının adını "Yurd" qoysa, cəmiyyət tərəfindən qəbul oluna bilər. Biz də onu "Yurd"un sədri kimi qəbul edə bilərik".

Razi bəy Əli Kərimlinin partiyasının adını dəyişərsə, hazırda cəmiyyət arasında iki adda AXCP-nin olması barədə düşüncələrin davam etməsi ehtimallarından da söz açdı: "Əgər o, partiyasının adına yalnız bir hərf əlavə etsə, təbii ki, bu dərəcə davam edə bilər. Amma tamamilə yeni bir ad seçərsə, "Yurd" və başqa ad götürərsə, bu çekişmələr aradan qalxa bilər. Azərbaycan siyasətində də

müəyyən durulma baş verə bilər. Cəmiyyət də bunu düzgün qarşılayar. Bu gün artıq Kərimli və onun tipli siyasətçilər beyinlərdən siliniblər. Onlar öz şəxsiyyətlərinə pərəstis etdirdikləri insanlarla son təmaslarımdan sonra gündəmə gəlirlər. Amma Azərbaycan belə siyasətçilər yoxdur. Bundan sonra da olmayacaq. Cəmiyyətin hər bir üzvü onların uğursuzluğundan yorulub. Yeni simaların cəmiyyətə gəlməsini hər kəs gözləyir. Məllət üçün Kərimliyə yeni bir şansın verilməsinin önemi yoxdur.

Onun siyasətdə olması 20 ilin üzərindədir. 15 ildir partiya sədridir, ondan qabaq da Əbülfəz Elçibəyin müavini olub, onun arxasınca iş çevirib. Bu illər ərzində onun nəticəsi yoxdur. İnsanlarla son təmaslarımdan sonra anladım ki, xalq Əli Kərimli və bu kimi siyasətçiləri 10 il öncədən silib. Bu günə qədər onları bağışlamayıblar, bundan sonra da bağışlamayacaqlar. Buna görə də xalq onların təşkil etdikləri mitinglərə qoşulmur. Onların özləri deyib, özləri eşidirlər".

□ Cavanshir ABBASLI



ADP hakimiyyətlə dialoq məsələsini gündəmə gətirdi

Partiyanın İdarə Heyəti hakimiyyəti təşəbbüs göstərməyə çağırdı

Dünya ADP İdarə Heyətinin toplantısı keçirilib. Partiyadan verilən xəbərə görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyektinə olub.

Toplantı iştirakçıları ilk növbədə son dövrlərdə ölkədə sosial-iqtisadi böhranın dərinləşməsindən, daxili siyasi vəziyyətin gərginləşməsindən, korrupsiya və rüşvətçilik faktlarının getdikcə dövlətin iqtisadi qüdrətini zəiflətməsindən, işsizliyin, inflyasiyanın, bahalaşmanın son həddə çatmasından, hakimiyyətdaxili qruplaşmalar arasında dövlət cinayətlərin sayının durmadan artmasından və mafioz qrupların onsuz da saxtakarlıqla müşahidə olunan seçkilərin nəticələrinə müdaxilə etməsi faktlarından ciddi narahat olduğunu bildirib. ADP İH yaranmış dərin sosial-iqtisadi, siyasi böhrandan çıxması üçün ölkədə ədalətli, şəffaf, qanuni, xalq etimadına layiq yeni parlament seçkilərinin keçirilməsinin vacibliyini bir daha diqqətə çatdırıb.

Xəbərə sonra bildirilir ki, ADP Rusiyanın İŞİD qruplaşmasına qarşı mübarizə adı altında Suriya ərazilərinə dayanmadan havadan hücum əməliyyatları keçirməsindən, hava hücumları nəticəsində Suriya ərazisində yaşayan türk köçkünlü vətəndaşların və digər dinc sakinlərin məhv edilməsindən ciddi narahatdır. İdarə Heyəti Rusiyanın bu addımlarını hərbi intervensiya və Yaxın Şərqi qanlı müharibə ocağına çevirmə faktı kimi dəyərləndirib. Dünya dövlətlərini Rusiyanın və Əsəd rejiminin müdafiəçisi olan digər dövlətlərin bölgədəki qanlı əməllərini durdurmağa çağırıb.

Xəbərə son olaraq deyilir ki, ADP İH ölkədə yaranmış dərin sosial-iqtisadi, siyasi böhranın qarşısının alınması, vətəndaş həmrəyliyinə təmin edilməsi, xarici təhdidlərə qarşı milli səfərbərliyin gücləndirilməsi, milli problemlərin masaya yatırılması üçün iqtidar-müxalifət dialoqunun bir daha gündəmə gəlməsini zəruri hesab edib. Hakimiyyəti bu yöndə yeni təşəbbüslə çıxış etməyə çağırıb.

□ E.SEVİDAĞA

Vurulan nazirlər, həbs edilən generallar müxalifətə keçə bilərmə...

Demokratik düşərgənin keçmiş təcrübəsində çoxsaylı faktlar var

Milli təhlükəsizlik naziri Eldar Mahmudovun qəflətən vəzifəsindən azad edilməsindən sonra vəzifədən azad olunan və həbs edilənlərin bundan sonrakı aqibətinin necə olacağı hələ dəqiq bəlli deyil. Həbs olunanların sırasında generallar və polkovniklər də yer alır. Təcrübə göstərir ki, əvvəlki illərdə vəzifəsindən uzaqlaşdırılan tanınmış şəxslərin bir çoxuna müxalifət düşərgəsi sahib çıxıb. Məsələn, Lalə Şövkət Hacıyeva, Rəsul Quliyev, Eldar Namazov istefa verdikdən bir müddət sonra müxalifət onlara qucaq açdı. Onlar özləri də müxalifət mövqeyə keçiblər. Bununla yanaşı, sabiq nazirlər Fərhad Əliyevlə Əli İnsanovu da həbs edildikdən sonra müxalifət müdafiə edib. Bu cür siyahıya nisbətən aşağı rəngli sabiq məmurları, sabiq deputatları da qeyd etməklə uzatmaq mümkündür.

Bəs müxalifət düşərgəsi son dövrlər vəzifəsindən çıxarılan nazirlərə və həbs edilən generallara da sahib çıxacaq mı?

KXCP sədri Mirmahmud Mirəlioğlu bildirdi ki, bir qisim adamlar var ki, onlar müdafiə olunmalı deyillər. O adamların sırasında son vaxtlar həbs edilən yüksək rütbəli şəxslər və hələ həbs edilməyən, sadəcə, vəzifədən uzaqlaşdırılanlar da daxildir: "Bunlar rüşvətçilik və korrupsiya ilə məşğul olublar. Onlar müdafiə olunmağı haqq etmirlər. Ola bilər ki, müxalifətdən kimsə nəyəse tamah sala bilər, kimsə nəyə görə müdafiə edə bilər. Lakin bizim tərəfimizdən bu gözlənilmir".

Azərbaycan Milliyyətçi Demokrat Partiyasının sədri İsgəndər Həmidovun da cavabı qısa oldu. İ.Həmidov bəyan etdi ki, Azərbaycan qanunlarını ayaqlar altına atmış, insanlara

zülüm etmiş adamların müdafiəsindən və onlara sahib çıxmaqdan söhbət gedə bilməz.

ADP sədri Sərdar Cəlalov bildirdi ki, vəzifədən çıxarılan məmurlar korrupsiyaya uğradıqlarına görə hakimiyyətin əlində onları ifşa edəcək kifayət qədər material var. Bunu həmin "vurulmuş" məmurlar dəqiq bilir. Ona görə də belə vəziyyətdə heç kim cəsarət edib müxalifətdən dəstək istəməz. İkincisi, onlara müxalifətin sahib çıxması da gözlənilmir: "Vəzifədən çıxarılan məmurların müxalifətə keçməsi və ya müxalifətin onları müdafiə etməsi o ölkələrdə baş verir ki, orada məmurlar işlədikləri dövrdə qanunauyğun fəaliyyət göstərirlər, korrupsiyaya bulaşmayıblar. Bizdə isə həтта işdən çıxarılan cəza verilən sabiq məmurlar var ki, onlara verilən cəzanın düzgün olduğunu bildi-



İsgəndər Həmidov



Sərdar Cəlalov

rərək dövlət başçısına təşəkkür edirlər. Çünki bilirlər ki, cəzaya layiq fəaliyyət göstərirlər. Hənsisə müxalifət təşkilatının belə adamlara sahiblənməsi də heç nəyi dəyişmir. Əksinə, cinayətə bulaşmış adamları müdafiə edən müxalifətə cəmiyyətdə münasibət pisləşir".

Müsavat Partiyası başqanının müavini Elman Fətəh vəzifədən çıxarılan və ya həbs edilən məmurlar, generallarla təmsil olunduğu partiyanın əməkdaşlıq etməyəcəyini dedi. Bununla belə, qeyd etdi ki, cinayətkarların həbsi də Azərbaycanda qanunsuzluqlarla həyata keçirilir: "Əvvəllər cinayət törətmiş şəxslərin cinayət törədən insanlar tərəfindən həbs edilmələri zamanı, həbs edilənlərin məhkəmələri ilə bağlı çoxlu sayda qanunsuzluqlar baş

verdi. İnsan haqları nöqtəyindən onları pozulmuş hüquqlarını müdafiə etmişik. İndiki halda deyə bilərəm ki, konkret halda deyə bilərəm ki, konkret adamlara sahiblənməsi də heç nəyi dəyişmir. Əksinə, cinayətə bulaşmış adamları müdafiə edən müxalifətə cəmiyyətdə münasibət pisləşir".

□ Etibar SEVİDAĞA

MTN generalları Bakı torpaqlarını necə yağmalayıb

Vəkil Ramiz Zeynalov "Yeni Müsavat" qəzetinə irihəcmli bir müraciət yollayıb. Prezident İlham Əliyevə, habelə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə ünvanlanan müraciətdə MTN rəhbərliyi, orada təmsil olunan nazirlərin mal varlıqları ilə bağlı ilginç faktlar var.



Eldar Mahmudov



Akif Çovdarov

R.Zeynalov bildirir ki, aşağıda oxuyacağınız onun uzunmüddətli araşdırmalarının nəticəsidir və yazdıqlarına görə də cavabdehlik daşıyır. Vəkil müraciətini belə başlayır ki, icra başçıları torpaq sahələrini MTN-in sabiq rəhbəri və onun quldur dəstəsinə, "Azİmport" MMC-nin əsl sahibi və şərikləri Azər Əsgərova, onun erməni əsilli qohumu Rəşad Məmmədov və sonuncunun atası Rəfayel Lətif oğlu Məmmədovun adına niyə və necə bağışlayıb?

Vəkil yazıb ki, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Güllaga İslamov rayonun Mərdəkan qəsəbəsində yerləşən unikal Dendrarı parkının və ona bitişik Kurortlar Şurasının balansında olan "Abşeron sanatoriyası"nın torpaq sahələrinə aid 5 hektarlıq sahəni qanunazidd olaraq, 2008-ci il tarixli sərəncamı ilə sabiq nazir Eldar Mahmudova fərdi yaşayış evi inşa etmək üçün ayırıb. Vəkil müraciətinə Mərdəkan Dendrarının tarixi, əhəmiyyəti, oradakı bitki aləmi barədə ensiklopedik məlumatları da əlavə edib. Bu məlumatlardan biri kimi Azərbaycanın "Qırmızı Kitabı"na daxil olan 141 növ ağac növündən 69-nun bu bağda yerləşdirilməsi də qeyd olunub: "...Dövlət mülkiyyəti barədə anlayışı belə olmayan başçı G.İslamov prezident İlham Əliyevin iqtisadi məsələlər üzrə köməkçisi olan Əli Əsədovun təkidi ilə Dendrarı parkının 2 hektar və ona bitişik Kurortlar Şurasına məxsus "Abşeron sanatoriyası"nın 3 hektar torpaq sahələrini (cəmi 5 hektar) ata mali kimi hələ Şüvəlan gülcülük sovxozunun direktoru işlədiyi dövrdən dostluq etdiyi, aylıq haqq verdiyi Eldar Mahmudova ev tikmək üçün qanunazidd sərəncamla verib. Əli Əsədov Xəzər rayonu, dənizkənarı park və Bakıda abadlıq işlərinin icra edilməsi üçün büdcə və ARDNŞ-in ayırdığı vəsaitin oğurlanmış hissəsi hesabına təcili olaraq sahibi olduğu "Azİmport" MMC vasitəsilə sahəni hasara alıb. Eldar Mahmudov həmin torpaq sahəsində 4 mərtəbəli, hər mərtəbəsi təxminən 1000 kv.metr, damında vertolyot meydançası olan mülk və arxası Xəzər Rayon Polis İdarəsinin inzibati binasına baxan, uzunluğu təxminən 100 metr olan 2 mərtəbəli damı bağlanmış ikinci bir mülk inşa edib. Üstü vertolyot meydançası olan 4 mərtəbəli mülkün inşası hələ tamamlanmayıb və hazırda dayandırılıb".

R.Zeynalov icra başçısının E.Mahmudova jestlərinin bunlarla yekunlaşmadığını yazıb və iri bir siyahını da müraciətinə əlavə edib:

1. 2007-ci ildə E.Mahmudovun sahibi olduğu "Kaspian Petro"l" firmasına Pirallahı qəsəbəsində yerləşən Olimpiya kompleksinin yanında, Əli Əsədov tərəfindən hasara alınmış 10 hektar torpaq sahəsi; 2. 2010-cu ildə Türkan qəsəbəsində 8 hektar torpaq sahəsi. Xəzər RİH Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahib Babayev və İlham İslamov tərəfindən hasara alınmış və İHB Güllaga İslamov tərəfindən Eldar Mahmudova hədiyyə edilib; 3. 2013-cü ildə aeroport şosesində yerləşən "Azpetrol" yanacaqdoldurma məntəqəsinin arxasında 10 hektar torpaq sahəsi icra hakimiyyəti başçısı G.İslamovun qanunsuz sərəncamı ilə E.Mahmudovun emisi oğlu Yaşar Mahmudova verilib, ərazi hasarlanıb və restoran kompleksi inşa edilməkdədir. 4. 2011-ci ildə Buzovna qəsəbə sakini Əzizəgə Murtuzayevə məxsus, Qala yolunun solunda "Qala bazar" restoran kompleksi ilə bir cərgədə icra başçısı G.İslamova məxsus pivə zavodu ilə üzəüz yerləşən, ƏMDK-nın balansında olan 0,40 hektar torpaq sahəsi olan 127 sayılı yanacaqdoldurma stansiyası (YDS) qanunsuz olaraq ƏMDK-nın sədr müavini Rafiq Cəlilov və komitənin əməkdaşı Yusif Qəmbərov tərəfindən sahibi və əmək kollektivinin xəbəri olmadan, razılıqları belə alınmadan gizli, Xəzər RİHB Güllaga İslamovun sərəncamı ilə E.Mahmudova verilib. Həmin YDS ətrafında olan 2(iki) hektar torpaq sahəsi ilə birlikdə sonuncunun adına özəlləşdirilib. Əli Əsədov isə həmin torpaq sahəsini hasara alaraq, yanındakı Yaşar Babayevə məxsus "ABU" yanacaqdoldurma stansiyasını abadlıq adı ilə sahibinə kompensasiya ödəmədən söküb. Gələcəkdə öz adına özəlləşdirmək üçün həmin torpaq sahəsinin ona və sahibi olduğu "Azimport" MMC-nin təsisçisi Azər Əsgərova ayrılması barədə Xəzər başçısı G.İslamov sərəncam verib, özü ilə Azər Əsgərova adına həmin sahədə altı zirzə-

Akif Çovdarovun keçi ferması, MTN məmurlarının zavodları, restoranları...

İcra başçılarının sabiq milli təhlükəsizlik nazirinə və MTN-in yüksək çinli məmurlarına hədiyyə etdiyi torpaq sahələrinin, obyektlərin siyahısı "Yeni Müsavat" da; qəsəbələr də "hədiyyə yarışına" qatılıblar

dov tərəfindən hasara alınmış 10 hektar torpaq sahəsi; 2. 2010-cu ildə Türkan qəsəbəsində 8 hektar torpaq sahəsi. Xəzər RİH Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahib Babayev və İlham İslamov tərəfindən hasara alınmış və İHB Güllaga İslamov tərəfindən Eldar Mahmudova hədiyyə edilib; 3. 2013-cü ildə aeroport şosesində yerləşən "Azpetrol" yanacaqdoldurma məntəqəsinin arxasında 10 hektar torpaq sahəsi icra hakimiyyəti başçısı G.İslamovun qanunsuz sərəncamı ilə E.Mahmudovun emisi oğlu Yaşar Mahmudova verilib, ərazi hasarlanıb və restoran kompleksi inşa edilməkdədir. 4. 2011-ci ildə Buzovna qəsəbə sakini Əzizəgə Murtuzayevə məxsus, Qala yolunun solunda "Qala bazar" restoran kompleksi ilə bir cərgədə icra başçısı G.İslamova məxsus pivə zavodu ilə üzəüz yerləşən, ƏMDK-nın balansında olan 0,40 hektar torpaq sahəsi olan 127 sayılı yanacaqdoldurma stansiyası (YDS) qanunsuz olaraq ƏMDK-nın sədr müavini Rafiq Cəlilov və komitənin əməkdaşı Yusif Qəmbərov tərəfindən sahibi və əmək kollektivinin xəbəri olmadan, razılıqları belə alınmadan gizli, Xəzər RİHB Güllaga İslamovun sərəncamı ilə E.Mahmudova verilib. Həmin YDS ətrafında olan 2(iki) hektar torpaq sahəsi ilə birlikdə sonuncunun adına özəlləşdirilib. Əli Əsədov isə həmin torpaq sahəsini hasara alaraq, yanındakı Yaşar Babayevə məxsus "ABU" yanacaqdoldurma stansiyasını abadlıq adı ilə sahibinə kompensasiya ödəmədən söküb. Gələcəkdə öz adına özəlləşdirmək üçün həmin torpaq sahəsinin ona və sahibi olduğu "Azimport" MMC-nin təsisçisi Azər Əsgərova ayrılması barədə Xəzər başçısı G.İslamov sərəncam verib, özü ilə Azər Əsgərova adına həmin sahədə altı zirzə-

milli mağazalar inşa etdirib. Əzizəgə Murtuzayev və Yaşar Babayevin hüquqları tapdalanıb, onlara halallıq belə verilməyib. 5. 2015-in may ayında "Azİmport" MMC-nin sahiblərindən biri, Bayraq meydanının reisi olmuş Rəşad Məmmədov DIN əməkdaşları tərəfindən həbs edildikdən dərhal sonra Akif Çovdarov quldur dəstəsi ilə birlikdə Xəzər RİH-ə gələrək, icra hakimiyyəti ilə "Azİmport" MMC arasında bağlanmış podrat müqavilələrini, Forma №2 və görülmə işlərin təhvil-təslim aktlarını götürərək külli miqdarda yeyintiləri müəyyən edib. Bunun müqabilində icra başçısı G.İslamovdan 5 milyon manat rüşvət alıb.

Zavod və dənizin içində körpü...

R.Zeynalov müraciətində Zirə qəsəbəsində eks-nazirə və onun məmurlarına hədiyyə edilən obyektləri də sıralayıb.

Zirə qəsəbəsi:
1. G.İslamov 2013-cü ildə Zirə qəsəbəsində - qoruğa gedən yolda 15 hektar torpaq sahəsini qanunsuz sərəncamı ilə Əli Əsədova və şəriki "TV Musa ləqəbli" Musa Süleymanova verib. Həmin sahədə mənimşənmiş pul hesabına zavod inşa edilib və dənizin içinə körpü salınıb. A.Covdarova isə Zirə qəsəbəsində 10 hektar torpaq sahəsi ayrılıb. Vəkil iddia edir ki, bu torpaq sahəsi Xəzər RİH başçısı tərəfindən 2011-2012-ci illərdə ayrılıb, hasarı isə icra başçısının tapşırığı ilə Zirənin bələdiyyə sədri Firuz Rzayevin hesabına çəkdirilib.

R.Zeynalov müraciətində həmçinin qeyd edir ki, 2004-cü ildən 2011-ci ilə qədər MTN-in Xəzər rayon şöbəsinin reisi vəzifəsində sabiq nazir E.Mahmudova ən yaxın adamlardan biri olan nardaranlı Həsən Ağayev, 2011-2014-ün noyabrına qədər Xəzər, həmin ildən indiyə qədər isə MTN-in Binəqədi rayon şöbəsinin reisi vəzifəsinə təyin olu-

nan soyadı məlum olmayan Rafiq adlı şəxs, ondan sonra isə sabiq nazir və Akif Çovdarovun yaxın adamı Fərhad adlı şəxs təyin edilib. Vəkilin yazdığına görə, bu şəxslərin hər biri vəzifə və qulluq mövqeyindən sui-istifadə edərək qanunsuz sərəncamlar əsasında torpaq sahələrinə yiyələniblər.

Müraciət aşağıdakı iddialarla davam edir: "Mərdəkan qəsəbəsi, Ramin Qasimov küçəsi, "Avtomobilist" pioner düşərgəsinin arxasında yerləşən 2 hektar torpaq sahəsi olan uşaq bağçası qanunsuz olaraq ƏMDK-nın sədr müavini Rafiq Cəlilov tərəfindən özəlləşdirilib və 3 yerə bölünərək-MTN-in Antiterror

Müraciətdəki iddialar bununla bitmir. Vəkil yazır ki, Xəzər RİH başçısı olmuş İ. Fərovun 10 may 1994-cü il tarixli, 407/15 nömrəli sərəncamı ilə o vaxt Bakı şəhəri, Naxçıvanski küçəsi, ev 11,mənzil 33-də yaşayan, hazırda Bakı şəhəri, Ə. Əzimzadə küçəsi ev 5, mənzil 11-də qeydiyyatı olan mühərribə iştirakçısı Abbasov Anar Elman oğluna Mərdəkan qəsəbəsi 5/256 № sahədə fərdi ev tikmək üçün 1200 kv metr torpaq sahəsi ayrılıb. 1995-ci ildə icra başçısı təyin edilmiş G.İslamov həmin sahəni zəbt edib, Abbasova həmin yerdə ev tikməyə icazə, sərəncam verməyib. İH-in təsərrüfat şöbəsinin

paq sahəsində general Covdarovun keçi ferması fəaliyyət göstərir: "Aktava" aviaşirkətinin adına, faktiki Akif Covdarova 34 hektar torpaq sahəsi ayrılıb. Xəzər rayon İHB 836 nömrəli, verilmə tarixi saxtalaşdırılmış 30.12.2005-ci il tarixli sərəncamı ilə Buzovna- Şüvəlan yolunun sağında 3 hektar torpaq sahəsi Rəşadın atası Məmmədov Rəfayel Lətif oğluna verilib. Həmin torpaq sahəsi 10 hektardan ibarət olmaqla, Hafiz Məmmədova məxsus "Bağlan LTD"yə məxsusdur və Güllaga İslamov qanunsuz olaraq həmin torpaq sahəsinin 3 hektarını Rəfayel Məmmədovun adına köhnə saxta sərəncamla verib.

Mərkəzinin rəhbəri general Teymur Quliyev, onun müavini Elçin Əliyev və hazırda MTN-in Binəqədi rayon şöbəsinin reisi Rafiq adlı şəxsin mülkiyyətinə verilib. Görəsən, onları Rafiq Cəlilovla hansı tellər bağlayır?"

Vəkilin siyahısında digər ilginç faktlar da var. R.Zeynalov yazıb ki, Mərdəkan qəsəbəsinin girəcəyinin solunda hazırda "Embavood" şirkətinin icarəsində olan 2 mərtəbəli mağaza MTN-in Antiterror Mərkəzinin müavini olmuş İlqar Əliyevə Xəzər RİH başçısının müavini Vəqif Həsənov tərəfindən inşa edilib, ƏMDK-nın müavini Rafiq Cəlilov vasitəsilə rəsmiləşdirilərək bağışlanıb.

Siyahıda Şağar qəsəbəsindəki obyekt də yer alıb.

1. Olimpiya kompleksinin yanında inşa edilən "Xan Çinar" restoranı icra başçısı G.İslamov tərəfindən MTN-in qadın generalının oğlu Eldara hədiyyə edilib. Tikintinin torpaq sahəsi əvvəl Xəzər RİH-in ərazi idarəetmə şöbəsinin reisi İbrahim Mustafayevin qaynının adına sənədləşdirilib. Restoran İH Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayev tərəfindən inşa edilib.

R.Zeynalov yazıb ki, Türkan qəsəbəsi üzrə İH nümayəndəsi Rahil Babayev də bu "hədiyyəvermə" əməliyyatında iştirak edib. Belə ki, o, MTN-in 2004-cü ildən bu günə qədər Xəzər rayon şöbəsinin reisi işləmiş aşağıdakı şəxslərə qanunsuz olaraq qəsəbə ərazisindən G.İslamovun göstərişi ilə torpaq sahələri ayırıb:

1. Həsən Ağayevə - 50 sot, Rafiq-24 sot, hazırkı Fərhad adlı rəisə 36 sot.

2. 2004-2011-ci illərdə MTN-in Xəzər rayon şöbəsinin reisi, E.Mahmudovun yaxın adamı, hazırda təqaüddə olan nardaranlı Həsən Ağayevin tələbi üzrə şöbənin bütün əməkdaşlarının hər birinə sənədsiz 10 sot torpaq sahəsi verilib və hasarlanıb.

reisi MTN-çi Akif Çovdarovun yaxını olan Elşən Salahov vasitəsilə həmin torpaq sahəsi alışı-verişi üçün sərəfəli olduğundan - Mərdəkan qəsəbəsinə giriş yolunun solunda "Santral elektrik" mağazasının yanında yerləşməsi ilə əlaqədar sənədləri saxtalaşdırılıb. 2015-ci ilin sentyabr ayında isə artıq təqaüddə olan Həsən Ağayevə 2008-ci il tarixli saxta sərəncamla 200 min manata satıblar. H.Ağayev sahəni təcili hasarlamaya başlasa da, MTN-dəki həbslər və A. Abbasovun 21.09. 2015-ci il tarixli Xəzər RPI-yə ərizəsi əsasında aparılmış yoxlama nəticəsində sahədə tikinti işlərini dayandırılıb.

Vəkil MTN-dəki digər kadrlara verilən hədiyyələri də sıralayıb. R.Zeynalov yazıb ki, 2014-cü ildən MTN Xəzər şöbəsinin reisi olan Fərhad adlı şəxs sabiq nazirin ən yaxın adamlarından biri olmaqla, əvvəl Şəki şöbəsinin reisi olub. A.Çovdarovun təklifi ilə Xəzər şöbəsinə təyin edilib. Onu icra hakimiyyəti başçısı G.İslamovla tanış edən, yaxınlaşdıran Xəzər rayon Ağsaqqallar Şurasının sədri A.Çovdarovun ən yaxın adamlarından biri olan Hacı Rövşən Salahovdur: "Onun oğlu İlqar Salahov Elşən Xəzər Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin reisi vəzifəsinə Akif Çovdarov tərəfindən təyin edilib və onun kadri olmaqla rayon ərazisində bahalı ev və torpaq alqı-satqıları və sair hallar barədə ona məlumat verib. Akif Çovdarovun quldurluqla həmin şəxslərdən aldığı pulun bir hissəsi onun da payına düşüb. Elşən Salahov əvvəllər "Standart KB"də işləyib, atası Hacı Rövşən Akif Çovdarovun rayon üzrə pul yığıandır".

Müraciətin sonrakı hissəsində isə Zirə qəsəbəsindəki kabel zavodunun arxasından Akif Çovdarova 20 hektar torpaq sahəsi ayrılıb, həmin tor-

Həmin yolun üstündə keçmiş "Sahil" stansiyasında 50 sot torpaq sahəsi Çovdarovun adına ƏMDK sədr müavini Cəlilov tərəfindən orada mağaza olmaya özəlləşdirilib".

Siyahıda Əli Abbasovun da adı var

Müraciətdə daha sonra Dübəndi bağlar sahəsi də yer alır. Siyahıya diqqət:

1. MTN generalı Hilal Əsədova - 10 hektar torpaq; hasar bələdiyyə sədri Firuz Rzayevin hesabına inşa edilib.

2. Zirə-Pirallahı yolunun sağında Vidadi Zeynalov və Xəzər rayon telefon qovşağının reisi Cavide 8 hektar torpaq sahəsi; parniklər salınıb.

Siyahıda xeyli ilginç adlar var:

1.1999-2000-ci il tarixli saxta sərəncamla A.Çovdarova və 2005-ci tarixli saxta sənədlə isə adı sadalanan şəxslərə Mərdəkan-Şüvəlan sərhədində Bağlar İdarəsinin balansında olan torpaq sahələrindən 1 hektar torpaq sahəsi verilib: ərazi Rabitə naziri Əli Abbasov, Vidadi Zeynalov, Kürdəmirin icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov, Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Məmmədov arasında bölünüb.

R.Zeynalovun müraciəti "Azİmport" MMC-nin əməkdaşları və sahiblərinə verilən hədiyyələrin siyahısı ilə yekunlaşır.

1. Qala Zeytun Bağlarının sahəsindən - Rəşad Məmmədovun atası Məmmədov Rəfayel Lətif oğlunun adına 3 və 8 hektar torpaq sahəsi.

2. Qala qəsəbəsi 4 yol ərazisində Rəşad Məmmədov və Azər Əsgərova 10 hektar torpaq sahəsi ayrılıb. Həmin sahədə 4 mülk inşa edilib. Rəşad, Azər, Əli Əsədov və "Azimport" MMC-nin iş icrasını Fazil üçün.

Adıçkilən şəxsləri və onların hüquqi nümayəndələrinin mövqeyini işıqlandırmaya hazırıq.

□ Sevinc TELMANQIZI

İlham Əliyev amerikalı diplomata Obama ilə görüşündən danışdı

Azərbaycan prezidenti yüksək çinli ABŞ rəsmisini qəbul edib; tərəflər arasında siyasi təmaslar intensivləşib; Bakı-Vaşinqton münasibətlərində istiləşmə dönmə başlayıb...



İlham Əliyev

Noyabrın 23-də Azərbaycan prezidenti İlham Əliyev ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bridcet Brinkin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin rəsmi saytında yerləşdirilən məlumata görə, xanım Brink ABŞ və Azərbaycan dövlət başçılarının ikitərəfli münasibətlərə dair apardıqları müzakirələrdən sonra İlham Əliyevlə görüşmək imkanı əldə etməsini yüksək dəyərləndirib.

Əvvəllər də Azərbaycana səfər etdiyini vurğulayan diplomat paytaxtımızdakı müsbət dəyişikliklərin onlarda dərin təəsürat yaratdığını deyib. Öz növbəsində prezident Əliyev G20-nin Antalya toplantısında amerikalı həmkarı Barak Obama ilə ikitərəfli əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi apardıqları zaman ABŞ prezidentinin 10 il öncə senator qismində Azərbaycana səfərini xatırladığını məmnunluqla qeyd edib.

İki ölkə arasında müxtəlif sahələrdə uzun illərdir uğurlu əməkdaşlıq etdiyini deyən İlham Əliyev enerji və regional təhlükəsizlik, iqtisadi inkişaf və digər sahələrdə əlaqələrin əhəmiyyətini xüsusi vurğulayıb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, Azərbaycanla ABŞ arasında əlaqələrin enerji, iqtisadi şaxələndirmə, ticarət, təhsil, kənd təsərrüfatı, birgə layihələr, terrorizmə qarşı mübarizə, insan haqları və demokratiya və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, amerikalı rəsminin Güney Qafqaza səfəri Ermənistanından başlayıb. İrəvandan sonra Tiflisdə olan Brink "Rustavi 2" telekanalının qapadılması ilə əlaqədar Amerikanın nigaranchılığını Tiflis hökumətinin diqqətinə çatdırıb, plüralist cəmiyyətin mövcudluğu üçün medianın öməni qabardıb, Vaşinqtonun Gürcüstanın demokratik inkişafını qəti şəkildə dəstəklədiyini və azad KİV-ləri demokratik seçkilərin mühüm elementi saydığını bəyan edib.

Ötən sayımızda bu xüsusda vurğulamışdıq ki, ABŞ-ın yüksək çinli rəsmisinin İrəvan və Tiflisdən sonra Bakıya gələcəyi haqda rəsmi informasiya yoxdur. **Sitat: "Xanım diplomat İrəvan və Tiflis turnesindən sonra öz ölkəsinə qayıdarsa, bu, o demək olacaq ki, Vaşinqton hər halda, siyasi sahədə rəsmi Bakı ilə münasibətlərin tezliklə istiləşəcəyinə ümid bəsləyir. Yaxud bu, o anlama gələcək ki, dövlət katibi müavininin köməkçisi Bakıda verəcəyi açıqlamalarla Azərbaycan hakimiyyətində izafi qıcıq yaratmaq, yerli və beynəlxalq insan haqları təşkilatlarının sərt sualları ilə üzləşmək istəmir".**

Göründüyü kimi, departament yetkilisi Azərbaycana da təşrif buyurub və ən yüksək səviyyədə qəbul edilib. Üstəlik, Bakı görüşləri qarşılıqlı anlaşma şəraitində keçib, çünki məlumatlardan bəlli olur ki, tərəflər insan haqları və demokratiya məsələləri kimi "həssas məsələlər" ətrafında da geniş fikir mübadiləsi aparıblar. Halbuki Azərbaycan iqtidarı lap yaxınlaradək bu mövzunu yaxına buraxmayıb və o üzdən hətta okeanın o tayından Azərbaycana bezi yüksək səviyyəli səfərlər təxirə salınıb, arada söz dueli də yaşanıb.

Xanım Brinkin Azərbaycanda ən yüksək səviyyədə qəbul edilməsi və prezident İlham Əliyevin Barak Obama ilə bağlı jesti isə artıq ona işarə sayıla bilər ki, Bakı, hər halda, ikitərəfli əlaqələri yaxşı mənada yeni fazaya çıxarmaqda maraqlıdır, ən önəmli, bunda Amerika tərəfi də maraqlı görünür.

Aparıcı səbəblər barədə yazmışıq. Bura ən əvvəl bölgədə, Xəzər hövzəsində güclənən Rusiya təhlükəsi və onun məntiqi nəticəsi olaraq, transxəzər qaz kəmərləri layihələrinə artan təhdidlər, TAP və TANAP-a artan risklər daxildir ki, bu vəziyyət də sadalanan təhlükələri Amerika amili hesabına neytrallaşdırmaq zərurətini ortaya çıxarır.

Əlavə edək ki, ötən həftə ABŞ Ticarət Departamenti rəsmilərinin də daxil olduğu böyük bir nümayəndə heyəti Azərbaycanda olmuşdu. Son 7 ildə ilk dəfə ölkəmizə belə böyük tərkibdə amerikalı iş adamlarından ibarət nümayəndə heyətinin gəlişi, onun ardınca - cəmi bir neçə gün sonra isə siyasi məsələlər və insan haqları sahələrini kurasıya edən Dövlət Departamenti yetkilisinin təşrif buyurması və İlham Əliyevlə görüşməsi Bakı-Vaşinqton münasibətlərində soyuqluğun aradan qalxmaqda olduğu təəsüratını gücləndirir.

Bu mənada ABŞ-la münasibətlərin istiləşməsi yönündə tezliklə Bakının yeni addımlarının da şahidi ola bilərik. Söhbət öncəliklə siyasi məhbus problemindən gedir.

□ **Siyasət şöbəsi**

Azərbaycanlı oliqarx, "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun adı son aylar İŞİD-lə neft biznesində hallandır. Maraqlı detallardan biri də budur ki, "Palmali"-nin sahibi olduğu və neft daşımaçılığında istifadə olunan gəmilər sırasında "Əhməd Mahmudov" adlanan gəmi də var. Bu gəmi oktyabrın 17-də işdən çıxarılan milli təhlükəsizlik naziri Eldar Mahmudovun atasının adını daşıyır. Gəmini 2007-ci ildə, Eldar Mahmudov nazir ikən istismara veriblər.

Həmin vaxt nazir olan Eldar Mahmudov da gəminin atasının adına adlandırılması münasibətilə Rusiyanın Nijni Novqorod şəhərinin "Krasnoye Sormovo" gəmiqayırma zavodunda olub. Təntənəli şəkildə keçirilən gəminin suya salınma mərasimindən Azərbaycanın dövlət teleqraf agentliyi - AzərTAC (bu linke keçid etməklə həmin yazı ilə tanış ola bilərsiniz - http://azer-tag.az/xeber/AKADEMIK_AHMAD_MAHMUDOV_GAMISI-ISTISMARA_VERILMIS-DIR-378275) rəsmi məlumat yayıb.

Həmin rəsmi məlumatdan sitat:

"Gəminin suya salınma mərasimində şirkətin prezidenti Mübariz Mənsimovun başçılıq etdiyi nümayəndə heyəti, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, Əhməd Mahmudovun ailə üzvləri, Nijni Novqorod əyalətinin və Sormovo inzibati rayonunun rəhbərliyi, "Krasnoye Sormovo" zavodunun nümayəndələri iştirak etmişlər. Mərasimdə çıxış edən

Mübariz Mənsimovun Eldar

Mahmudovla şok əlaqələri "üzə çıxdı"

Sabiq nazirin atasının adını daşıyan gəmi İŞİD-lə neft biznesində istifadə olunur?

Əhməd Mahmudovun oğlu, Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri Eldar Mahmudov atasının xatirəsinə göstərilən ehtiramına görə "PALMALI" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimova ailə üzvləri adından minnətdarlığını bildirmişdir.

AzərTAC-dakı həmin məlumat bu sözlərlə bitir: "Palmali" əsasən neft məhsulları, xam neft, ərzaq və sənaye məhsullarının daşınması üzrə ixtisaslaşmışdır. Şirkətə məxsus quru yük gəmiləri isə bütün növ quru yüklərin daşınmasını həyata keçirir".

Bu yazıdan belə nəticə çıxır ki, eks nazirin atasının adını daşıyan gəmi də neft daşımaçılığında istifadə olunub.

Maraqlıdır ki, E.Mahmudov tutduğu postdan uzaqlaşdırıldıqdan sonra onun Azərbaycanda ki radikal dini təriqətlərlə əlaqələri haqda məlumatlar yayılıb. Həmin məlumatlarda "Sumqayıt camaatı"nın başçısının eks nazirin əmisi nəvəsi olduğu vurğulanırdı. 2 il əvvəl Sumqayıtdakı "Soltan" kafesində baş vermiş qanlı "razborka"dən sonra həbs olunan əminəvəsinin sonradan azad edilməsinin təfərrüatları da çox maraqlıdır.

JAM.az saytında bu haqda dərc olunan yazıdan sitat:

İŞİD-lə əməkdaşlıqda suçlanan "Palmali" bizi hədələdi

Şirkət təkzib məktubu yollayır, lakin bizim əldə etdiyimiz məlumatlar əsassız deyil...

"Palmali" Şirkətlər Qrupundan təkzib mətni almışıq. İŞİD-lə əməkdaşlıqda və neft qaçırtmaq ortaqlığında suçlanan şirkət qəzetimizi hədələyib.



Qeyd edək ki, bu şirkətin terror təşkilatı olan İŞİD-lə gizli ortaqlığı və əməkdaşlığı dünyanın müxtəlif media quruluşları tərəfindən iddia olunub. Lakin "Palmali" nədənsə "Yeni Müsavat"ı hədələməyi lazım bilib.

Redaksiya "KİV haqqında qanuna və öncədən elan etdiyi prinsipə uyğun olaraq, azərbaycanlı milyarder Mübariz Mənsimovun şirkətinin təkzibini olduğu kimi dərc edir. Lakin kiçik bir qeydlə: "Hədələməyin, qorxmuruq. Sizin "başınızı kəsərik" xarakterli məhkəmə hədəni də bizə viz gəlib. Di ha ("hadi"), bir yoxlayın. 26 ildir tariximiz boyunca bu cür hədələri çox almışıq və Allahın köməyi ilə də, hamısını tarixə gömmüşük! Sizin bu hədə

və iddialarınızı da gömərək! Çünki haqlıyıq. Bu təkzibi olduğu kimi dərc edirik, lakin iddiamızı təkrar-təkrar ortaya qoyuruq. "Palmali" İŞİD-lə ortaqlıq, neft qaçırdır və bu terror təşkilatının bütün cinayətlərinin məsuliyyətini bölüşür! Biz heç zaman boşuna iddia ortaya qoymadıq. Nə yazdıqsa, enində-sonunda doğruldu. Bu da doğrulacaq və terror təşkilatı ilə əməkdaşlıq edən şirkətiniz dünya çapında ifşa olunaraq, cəzalandırılacaq".

Hələlik bu baş verməyib, ona görə də İŞİD-in ifşa olunması ortaqın hədə dolu təkzibini dərc edirik:

"Yeni Müsavat" qəzetinin redaksiyasına daxil olan məlumatda bildirilir ki, qəzetin 23 no-

Sumqayıtdakı bezi radikal qruplar nazirin əmisi nəvəsinə "biət" etməyiblər və bu səbəbdən də onları cəzalandırıblar. Həmçinin MTN-in o vaxtkı rəhbərliyi bununla digər ipə-sapa yatmayan qruplara da gözdağı verib ki, onların da başına analoji oyun açarlar. Əldə olunan məlumatlara görə, xüsusən Sumqayıtdakı vəhhabilər toxunulmaz kastaya çevriliblər. Məhz bu səbəbdendir ki, bu barədə məlumat əldə edən DİN əməliyyatları keçirərək, ölkənin təhlükəsizliyinə təhdid olan qruplaşma üzvlərini həbs etsə də, sonradan MTN-in dəstəyi ilə onlar azadlığa buraxılmışlar. Bu möcüzəli «xilas»ın ən bariz nümunəsi isə evində gizli toplantı keçirən, silah-sursat aşkarlanan, hüquq-mühafizə orqanları tərəfindən həbs olunan Zöhrab Şıxəliyevin 6 aydan sonra azadlığa buraxılması idi. Onun nə qədər təhlükəli bir fiqur olduğunu Sumqayıt camaatı da yaxşı

bilirdi. Bu həmin Şıxəliyev idi ki, «radikalların quş uçurtmasına da nəzarət edirik» deyərək, hər kəsi təhdid edirdi. Eyni zamanda o, MTN-in gözü qarşısında Sumqayıtda özünə villa adıyla qeyri-qanuni məscid inşa etdirirdi. İşin üstü açıldıqdan sonra Sumqayıt camaatının liderinin evi şəhər icra hakimiyyətinin işçiləri tərəfindən sökülmüşdü. Və məlum olmuşdu ki, bitməkdə olan tikilinin özlü və hasarları o qədər möhkəm betonlanmış ki, evdən və məsciddən daha çox həər istehkamı xatırladırdı. Və həmin bünövrənin sökülməsi isə düz bir həftəyə mümkün olmuşdu. Di gəl, bu zaman həbs olunan Zöhrab Şıxəliyev sonradan MTN-in başbirləri sayəsində azadlığa çıxıb bildi".

Bu qədər üst-üstə düşən məlumatlar ortada ikən "Palmali" rəhbərinin Azərbaycan mətbuatına qarşı qəzəbli olması başa düşüləndir.

□ **E.HÜSEYNOV**



yabr tarixli 260 (6288) sayılı buraxılışında yer alan "FTB Mübariz Mənsimovun biznesini araşdırır - şok xəbər" başlıqlı yazıda yer alan məlumatlar həqiqətdən uzaqdır.

Musavat.com "Palmali" Şirkətlər Qrupunun mövqeyini diqqətinizə çatdırır: "İlk növbədə və təkrar şəkildə vurğulamağı özümü borc bilirəm ki, "Palmali"-nin fəaliyyəti tam olaraq beynəlxalq hüquq normalarına riayət olunması prinsipi əsasında qurulub. Şirkətimiz heç bir qanunsuz subyektlə əlaqədə deyil, bu heç bir zaman olmayıb və gələcəkdə də olması mümkünə deyildir. Bununla belə, mütəmadi olaraq müxtəlif KİV-lərdə şirkətimizə qarşı heç bir əsası olmayan məlumatlar yayılır ki, bunu da yalnız "Palmali"-yə qarşı aktiv qarşıya kampaniyası kimi qələmə vermək olar. Tərəfimizdən bu tip yazılarda yer alan böhtan xarakterli məlumatların dəfələrlə ifşa edilməsinə baxmayaraq, yəne də şirkətin nüfuzuna xələf gətirilməsi istiqamətində cəhdlər edilməkdədir. Konkret olaraq qəzetinizdə gedən son yazı ilə bağlı onu bildirmək istərdik ki, təkcə bir faktla orada qeyd olunan məlumatların həqiqətə uyğun olmadığına əşkara çıxarmaq olar. Məsələ bundan ibarətdir ki, "Palmali" Şirkətlər Qrupunun nə Hamburq, nə də Rotterdam şəhərində ofisi yoxdur və heç bir zaman olmayıb. Ofislərimizin sayı və ünvanları haqqında məlumatı rəsmi saytımdan əldə etmək

olar (www.palmali.com) . Təbii ki, ister bank hesablarına həbs qoyulması barədə, istərsə də şirkət əleyhinə yazıda yer alan iddiaların heç bir əsası ola bilməz.

Hesab edirik ki, "Yeni Müsavat" kimi aparıcı bir mətbu orqanını bu tip məlumatları qəbul edərkən, həmin məlumatlarda yer alan iddiaların tərəfinizdən araşdırılması və dərc edilməzdən əvvəl ittiham olunan şirkətin mövqeyinin öyrənilməsi olduqca vacib şərtidir.



"Palmali" Şirkətlər Qrupu olaraq redaksiyanızdan qəzetinizin növbəti sayında bu məktubda eks olunan mövqeyin tam şəkildə dərc edilməsini tələb edirik. Eyni zamanda diqqətinizə çatdırırıq ki, bu tip əsassız məlumatların dərc olunması halları təkrarlanacağı təqdirdə, şirkət məsələnin qanun çərçivəsində və məhkəmə yolu ilə həlli vasitəsinə əl atmaq məcburiyyətində qalacaq".

□ **GÜLNAR**

Pənah Hüseynin qardaşını və əmisi oğlanlarını həbs etmək istəyirlər



Pənah Hüseyn

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin Sabirabad rayonunda 7 yaxın qohumunun həbs edilməsi gözlənilir. Bu barədə musavat.com-a məlumat daxil olub. Xəbəri dəqiqləşdirmək üçün Pənah Hüseynin özü ilə əlaqə saxladım. Hazırda Sabirabadda olduğunu deyən Pənah Hüseyn xəbərini doğru olduğunu bildirdi. Onun sözlərinə görə, parlament seçkilərindən bir müddət öncə qohumları-qardaşı Adil Hüseynov, qardaşı oğlu Vasif Hüseynov, əmisi oğlanları Mənsur, Qaşqay, İxtiyar, Xəlil və Sərxoş Hüseynovların barəsində xuliqanlıq maddəsi ilə açılmış cinayət işi ilə bağlı gözlənilməz gəlişmə baş verib: "Onların cəlb olunduğu 221.2 və 222.3 xuliqanlıq maddələri ilə cəlb olunduğu məhkəmə gedişatında şahidləri dinləmədən, heç bir vəsatəti təmin etmədən, hətta ittiham tərəfinin sübutları olmadan məhkəmə prosesi təyin edilib. Noyabrın 30-na məhkəmə prosesi təyin edilib və ittihamçının cəza istəyəcəyi çıxışı gözlənilir. Birdən-birə belə bir dramatik vəziyyətin seçkidən xeyli sonra yaradılması bizim üçün də gözlənilməzdir. Rayona yeni gəlmişəm, araşdırma aparıram. Vəziyyəti ətraflı öyrəniş geniş məlumat verəcəyəm".

P.Hüseynin məsələ ilə bağlı mətbuat konfransı keçirməsi gözlənilir.

□ E.SƏYİDAĞA

mənimlə bağlı baş verənlər sıradan bir məsələdir və çox kiçik şeydir. Partiyanın sədri hörmətli Mirmahmud bəylə bir sıra məsələlərə fərqli baxışlarımız var. Partiyamızın hazırkı siyasi kursu, yürüdülməsi siyasi fəaliyyət, xüsusən təşkilatımızın Milli Şuradan kənarda qalması, hakimiyyətlə aparılan görüş dialoq imitasiyasında iştirak etməsi, xalqın boğazından kəsib hökumətin təşkil etdiyi, başdan-ayağa korrupsiya layihəsi olan 1-ci Avropa Oyunlarına dəstək verilməsi, nəticəsi öncədən bəlli olan 01 noyabr saxta parlament seçkilərinə qatılmaq və sair məsələlərdə fərqli mövqedə oldum. Mən Elçibəy yolunun davamçısı, AXC-nin varisi olan partiyamızın liderimizin bizə əmanət etdiyi prinsip və dəyərlərə uyğun olaraq xalqımızın apardığı azadlıq və demokratiya uğrunda mübarizənin önündə olmasının tərəfdarıyam. Mən KXCP-yə vəzifə üçün gəlməmişəm. Bunu sədr də daxil olmaqla, rəhbərlikdə təmsil olunanların çoxu bilir. Vəzifələr gəldi-gedədi. Amma hədəflər və prinsiplər qalıcıdır. Partiyada mənim, eləcə

cək: "Partiyamızın güclənməsi üçün əlimdən gələni əsirgəməyəcəm. Ehtiyac olarsa, hər hansı yükü də daşımağa hazırım. Bilirəm ki, partiya da mənim kimi düşünən xeyli sayda fədakar və mübariz insanlar var. Bizim məqsədimiz KXCP-nin fəaliyyətini gücləndirmək, onu mübarizənin mərkəzinə gətirməkdir. İnanıram ki, əqidəli cəhbəçilərin iştirakı və xalqımızın dəstəyi ilə məqsədimizə nail ola bilirik.

Bizə diqqət və dəstək verən dostlara təşəkkür etməklə yanaşı, mövqeyimizi anlayışla qarşılamağı, hər kəsi xalqımızın apardığı azadlıq və demokratiya uğrunda mübarizəyə dəstək olmağa çağırıram. Ardıcıl və qətiyyətli mübarizə qələbəmizi yaxınlaşdırır. Hər kəsi səbrli, təmkinli olduğu qədər də ardıcıl və qətiyyətli olmağa çağırıram! Biz bu mübarizədə haqqın və xalqın yanındayıq. İnanıram ki, haqqa söykənib, xalqa arxalanaraq xeyirləşərin, demokratiya ilə avtoritarizmin mübarizəsində böyük liderimiz və ustamız Əbülfəz Elçibəyin dediyi kimi, biz qalib gələcəyik".

Ölkəmizə gələn milyardların qarşısını kəsən əngəl - viza

Xəlil KAZIMLI



Ölkəmizdə turizmdən, bu sahənin inkişafından, ölkəyə öz şəxsi işləri üçün daxil olan əcnəbiləri belə baş-baş sayıb turist kimi qələmə vermək çoxdanın dəbidir. Hətta idman oyunlarını izləmək üçün bir günlük gələnləri də turist sayırlar.

Bunu etməkdə məqsəd nədir, məmurlar nəyə nail olmaq istəyirlər, aydın deyil, ancaq ortada olan odur ki, bu, özünü aldatmaqdır. Turizm sahəsi çox axsayır.

"Bizdə turizm çox inkişaf edib, buyurun gəlin, ölkəmizdə dincəlin, görməli yerlərimizi, tarixi abidələrimizi ziyarət edin" deyə dünyaya səs salmaqla heç kəs diyircəkli çamadanını qablaşdırıb Azərbaycana cummur və cummayaacaq.

Bundan ötrü bəlli bir standartlara malik olmaq lazımdır. Bunların başında viza məsələsi durur. Ölkəyə daxil olmaq asan olmalıdır.

Məlum olduğu kimi, Azərbaycan MDB məkanına daxil olan ölkələrin dışında az qala dünyanın bütün ölkələri ilə vizalı gediş-gəlim rejimi tətbiq edir. (Deyəsən, yalnız Cənubi Amerikanın və uzaq Asiyanın ölkələrindən biri ilə vizasız gediş-gəliş rejimi bərqərar edilib). Bunların içində hətta bizim vətəndaşlardan viza tələb etməyən Türkiyə də var.

İllərdir biz Türkiyəyə istədiyimiz vaxt asanca gedə bilirik, ancaq qardaş ölkənin vətəndaşları viza növbəsinə durmalı, artıq vəsait ödəməli, əziyyət çəkməlidirlər.

Müasir dünyanın vətəndaşları bu kimi formal və ya vacib prosedurlara, mənasız sənədotplama işlərinə vaxt, enerji itirmək istəməzlər. Əgər onların hansısa viza tələb edən ölkədə xüsusi, vacib işləri yoxdursa, sadəcə, turist səyahətinə çıxmaq istəyirlərsə, dərhal viza tələb etməyən ölkələrə yola düşürlər.

Bu cür ağıllı siyasət yeridən ölkələr çoxdur. Onlar səyahətə həyat tərzinə çevirən avropalıların hesabına hər il turizmdən milyardlar qazanırlar.

Adıca qonşumuz Gürcüstan və Ukrayna Avropa Birliyi ölkələrinin vətəndaşlarından viza istəmir. Ona görə də bu ölkələrə gedən avropalıların sayı bizim ölkəyə gələn bütün turistlərin sayından on dəfəyə yaxın çoxdur.

Bu günlərdə İsveçdən, Stokholmdan Finlandiyanın Turku şəhərinə üzən gəmidə sənişin oldum və minlərlə turist bu Skandinaviya ölkələri arasında necə səyahət etdiyini əyani şəkildə gördüm.

Turistlərin arasında yaponlar, çinlilər, koreyalılar, monqollar, iranlılar, qaradərililər, bir sözlə, dünyanın hər millətindən adamlar vardı və onlar əylənə-əylənə qısamüddətli kruizə çıxmışdılar.

Bu şəxslərin gəmidəki "düti-fri" mağazalarından bahalı içki, parfüm, tütün, ərzaq və sair məmulatları necə bol-bol aldıklarını görmək lazım idi, bunu təsvir etmək çətindir. Gəmidə olan hər kəs N qədər pul xərclədi.

İnsanların səyahət, istirahət və əyləncəsini bu cür yüksək səviyyədə təşkil edən və bundan hər gün milyonlar qazanan ölkəyə nə neft buruqları lazımdır, nə də qaz yatağı.

Viza məsələsinə yenidən qayıdaq. İsveçdə yaşayan dostlar danışır ki, hərdən onların iş yoldaşları Azərbaycanla, onun mədəniyyəti ilə maraqlanırlar və ölkəmizə gəlmək istədiklərini deyirlər, ancaq viza problemini biləndə niyyətindən vaz keçirlər.

İndi baxaq görək, biz, başqa ölkələri demirəm, səyahətsevər avropalıları viza rejimi tətbiq etməklə nə qazanırıq? Maddi planda heç nə. Siyasi planda da bir qazancımız yoxdur, dilimizin əzbəri olan "Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq" işi də bu üzəndə axsayır.

Bəlkə bu viza rejimi bizə miqrasiya məsələsində milli təhlükəsizlik baxımından vacibdir? Bu da absurd düşüncədir. Sülhsevər avropalıları öz cənnətlərini qoyub sığınmaq üçün ölkəmizə axışmayacaq. Əsl qorunmalı olan fitnə-fəsad, şəhər, terror yuvaları şərqdədir. Şərqlilərlə ehtiyatlı olmaq lazımdır. Bu işlərlə məşğul olma üçün MTN və Miqrasiya Xidməti kimi strukturlar var.

Bu baxımdan viza siyasətinə yenidən baxmaq, ölkənin qapılarını Avropa turistlərinin üzünə açmaq lazımdır. Onlar əllərində çamadan, ciblərində dolu pul kisəsi, yeni bir ölkəyə asan səyahət etmək üçün gözləyirlər, il ərzində ölkəmizə milyardlar gətirəcəklər.

KXCP-nin sabiq müavini

partiyani və sədri ittiham etdi...

Oqtay Güllaliev "KXCP-də mənimlə bağlı baş verənlər sıradan bir məsələdir və çox kiçik şeydir", - desə də, partiyani hakimiyyətlə aparılan dialoq imitasiyasında ittiham edib...

Bir neçə gün əvvəl vəziyyətdən uzaqlaşdırılan KXCP sədrinin keçmiş müavini Oqtay Güllaliev bunun səbəblərini açıqlayıb. Keçmiş müavin sədrini və partiyasını hakimiyyətlə aparılan dialoq imitasiyasında iştirak etməkdə, Birinci Avropa Oyunlarına dəstək verməkdə günahlandırır.

O.Güllaliev sosial şəbəkədə yazdığı statusunda bildirdi ki, KXCP pəhbərliyindən kənarlaşdırılması ilə bağlı son zamanlar mətbuatda və sosial şəbəkələrdə bəzi müzakirələr gedir: "Mənə çoxsaylı müraciətlər və telefon zəngləri olur. "Partiyadaxili məsələlər partiyada müzakirə olunmalıdır, mətbuatda yox", - cavabım bir çox dostları, xüsusən jurnalist həmkarlarımızı razı salmır və onların bir çoxu məndən inciyirlər. Bəlkə də haqlıdırlar, həmişə mətbuata, cəmiyyətə açıq olduğumdan məndən ətraflı və izahlı cavab gözləyirlər. Amma hamınıza hörmətimi bildirməklə yanaşı, mənə üzürü hesab etməyinizi və düzgün başa düşməyinizi istəyirəm. KXCP-də şəxsimlə bağlı baş verənlər çox kiçik məsələdir. Ölkənin bu qədər çoxsaylı, ağır problemləri içində kiçik bir məsələni bu qədər şişirtməyə və buna görə inci-



Oqtay Güllaliev

məyə dəyməz. 26 ildir cəhbəçiyəm. Elçibəy tərəfindən dəfələrlə etimad göstərilib müxtəlif vəzifələrə irəli çəkilmişəm. Eyni zamanda nəinki vəzifədən, hətta partiya üzvlüyündən də xaric edilmişəm. Çoxlu təzyiqlərlə üzleşmişəm. Qanunsuz həbs həyatı yaşamışam. Həbs zamanı polis zorakılığına və işğencələrə məruz qalmışam. Bu gün ailəmlə, azyaşlı övladım ilə təhdid olunuram. Bütün bunlara baxmayaraq, heç zaman mübarizəmdən, yolumdan geri çəkilməmişəm. Cəhbəçi olmağımla həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm. Heç bir qüvvə bizi bu amaldan, mübarizədən və əqidədən döndərə bilməyib. Bir daha təkrar edirəm ki, KXCP-də



Xəzər Teyyublu

də mənim kimi düşünən digər insanların tək düşüncəsi və iddiası təşkilatımızın güclənməsi, ölkədə avtoritarizmdən demokratiyaya keçid prosesinə töhfə verməkdir. Partiyamızın rəhbərliyində təmsil olunan bütün şəxslərlə başda sədr olmaqla, normal münasibət var. Kimsəylə problemim yoxdur və olacağına da düşünmürəm. İllərin sınağından çıxmış münasibətimiz və əqidə birliyimiz var. Ağır günlərdə bir-birimizə dəstək olmuşuq. Bundan sonra da inanıram ki, belə olacaq. Problemlərə fərqli baxışlarımız bu münasibətlərə hər hansı xələl gətirmir".

O qeyd edib ki, KXCP-nin sırası üzvü olaraq partiyada fəaliyyətini davam etdirir.

□ RÖYA



Böyük dəyişiklik-2

Zamin Hacı
zaminhaci@gmail.com

Hərdən görürsən polis hansısa toyuq oğrusunu tutur, dərhal telekanalizasiyalara xəbər verirlər, bir neçə kamera yazığın başının üstünü kəsdirir. Həmin oğrudan xəbər, reportaj, tok-şou, epopeya, sənədli film, yalan olmasın, bədii filmə, teleseriala qədər çəkirlər. Ancaq son bir ayda ölkədə onlarla iri çəkili məmur, nazir, general vurulub, tutulan-tutulub, bir normal çəkiliş yoxdur.

Həmçinin hansısa 2-3 nəfərlik xırda oğru dəstəsi ələ keçəndə görürsən hüquq-mühafizə orqanları elan verir: "Bu dəstənin fəaliyyətindən zərər çəkən başqa vətəndaşların da bizə müraciət etməsini istəyirik". MTN və RYTN ətrafındakı həbslərdən sonra isə heç belə elan görmədik.

Ancaq lazım idi. Elə mətbuata, jurnalistlərə müraciət edən saysız-hesabsız qurbanlar bu elanın vacibliyini göstərdi. Dərisi soyulan, evi yıxılan nə qədər biznesmen, xırda dükan yiyəsi, adicə qutab almağa pulu olan kasıb insan bu qurumların vəhşiliyindən şikayətləndi.

Yeri gəlmişkən, Prezident Administrasiyasında məktublara, şikayətlərə baxan bir idarə var, müdirinin də adı Süleyman müəllimdir. Həmin Süleyman müəllimin vəzifəsi ildə bir dəfə məktubların statistikasını çıxarıb mediaya ötürməkdir, faktiki başqa heç bir iş görmür. Çünki görseydi indi dərdi açılan adamların "Prezident aparatına da yazmışdıq, xeyri olmadı" sözləri olmazdı.

Bunlar öz yerində, millət təkə MTN sardan dərdə düşməyib, başqa dərd kreditdir. Umud Mirzə adlı oxucumuzun məktubu çox aktualdır: "Bank soyğunçuluğuna toxunun, ermənidən betərdirlər. Kiçik biznesim vardı. Lizinə 3 tikinti texnikası götürmüşdüm. Həyatımın 10 ili lizinə ödəməklə keçdi. Ümid edirdim texnikalar özümə qalacaq. Onların təmiri üçün Nikoyl və Uni-bankdan kredit götürdüm. Tikinti sektorunun çökməsi mənə də təsir elədi, texnikaları dəyər-dəyməzinə satıb borcumun bir hissəsini ödədim. Qalan hissəni ödəyə bilmirəm, bank işçiləri qapımdan əl çəkmir. Hər səhər zəng vururlar. Dünyanın heç yerində 40 faizlə kredit yoxdur. Bu, bank talançılığıdır. Tutaq ki, 10 min manat götürmüşsəmsə, 20 min manat qaytarmalıyam. Bəyənmədiyimiz İranda da belə şey yoxdur. Mənə təsir edən odur ki, nə müxalifət, nə də tanınmış adamlar buna toxunurlar".

Düzü, bilmədim Umud bəyə nə ümid verim. Çox çətindir. Üstəlik, bu məktubu alanda Nurəddin Zulfüqarlı adlı biznesmenin yapıştlar tərəfindən necə soyulması haqda Türkiyə televiziyasında gedən verilişə təzə baxmışdım. Adamı "gəl bura, iş gör, şərait var" deyib aldadıblar, Rusiyadan pullarını getirib Bakıda zavod təmir etdiriblər, sonra da türməyə basıb əlindən alıblar. Əslində köhnə söhbətdir, bunu artıq bilirik. Ancaq nə dəyişib? Heç nə. Bir karvanbasanlar o biri karvanbasanlara qurban gediblər, vəssalam.

Dəyişiklik demişkən... Bu yaxında "Böyük dəyişiklik" adlı yazımda ölkəmizdəki inqilabi islahatdan bəhs eləmişdim. Söhbət ondan gedirdi ki, Zahid Orucula Gövhət Baxşəliyeva yüz illərdir deputat qoyulduqları dairələri öz aralarında dəyişmişdilər. Bərdə kənd və Bərdə şəhər dairələrini. Ancaq daha bir müsbət dəyişiklik varmış! İnanılmazdır! Dünəndən şokdayam. Bəlkə də Barak Obamanın saçları buna görə ağarıb. Xəbəri mənə yazan oxucumuz Rahim Tarverdiyevi də şiddətlə qınayıram, çünki sevindiyimdən ölə bilərdim, gerek belə şad xəbərləri insanlara yavaş-yavaş deyəsən. Xəbər budur: "Qabaqlar Azay Quliyev Şirvandan, Rafael Cəbrayilov isə Binəqədidən deputat olurdu. Bu dəfə isə onlar da yerlərini dəyişiblər".

Vallah, ta mənim sözüüm yoxdur. Amerikayı ötüb keçmişik! Gerek Cəlal müəllim də Mətbuat Şurasına sədr gələydi.

Milli qəhrəmanlar mərkəzi hakimiyyətdə möhkəmlənir



İqtidarın iki generala

önəm verməsinin sirri

2011-ci ilin fevralında -"ərəb baharı"nın "dalğası" postsovet ölkələrinin sərhədlərinə çatanda da çox qəribədir ki, iqtidar yenə indiki kimi, məhz Mədət Quliyevlə Rövşən Əkbərovu önə çıxarmışdı; ölkənin indi "ən qaynar nöqtəsi" Bakı hesab oluna bilər - ordu generalının belə bir vaxtda Bakı Qarnizonuna qaytarılması diqqət çəkir...

Milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılmasından sonra həm MTN-də, həm digər nazirliklərdə başlamış həbslər və kadr dəyişikliklərinin pərdəarxası müxtəlif aspektlərdən təhlil edilir.

Son günlər bu kadr dəyişiklikləri və həbslər fonunda diqqət daha çox hakimiyyətin önəm verdiyi iki generala yönəlib. Onların hər ikisi 1994-1995-ci illərdə Heydər Əliyev hakimiyyətinin əleyhinə başlamış OMON qiyamının yatırılmasında xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. İndi onlardan biri-Mədət Quliyev ayrıdır ki, milli təhlükəsizlik nazirinin vəzifələrini icra edir, digəri isə-Rövşən Əkbərov gözlənilmədən 4 il əvvəl tərk etdiyi Bakı Qarnizonuna yenidən rəhbər gətirilib...

Müdafiə Nazirliyindəki mənbəmiz R.Əkbərovun prezidentin sərəncamı ilə Bakıya gətirilməsi xəbərinin doğruluğunu təsdiqləyir və bunu rotasiya qaydasında dəyişiklik kimi izah edir. Amma...

2011-ci ilin fevralında -"ərəb baharı" diktator rejimlərini bir-birinin ardınca yıxıb, "dalğası" postsovet ölkələrinin sərhədlərinə çatanda da çox qəribədir ki, Azərbaycan hakimiyyəti yenə indiki kimi məhz bu iki generalı önə çıxarmışdı.

2011-ci ilin fevralında prezident İlham Əliyev özünə

çox yaxın bir kadri, sinif yoldaşı olmuş Nazim Ələkbərovu Penitensiar Xidmət rəhbəri vəzifəsinə təyinat aldı. Təsədüfə baxın, elə həmin ilin fevral ayında daha bir diqqətçəkən hadisə baş verdi. Prezident əsgər ölümlərinə görə Şəmkir korpusunun komandanı, o vaxtkı müdafiə naziri Səfər Əbiyevin yaxın qohumu Çingiz Şəfiyevin general poqonunu sökdü. Onun yerinə isə Milli Qəhrəman, Silahlı Qüvvələrin 1998-ci ildə yaradılmış Bakı Qarnizonuna 13 ildir rəhbərlik edən Rövşən Əkbərov təyinat aldı.

S.Əbiyevlə münasibətləri gərgin olan R.Əkbərovun Bakıdan uzaqlaşdırılmasını hətta "sürgün" kimi qiymətləndirənlər də vardı. Amma şübhə yox idi ki, bu, prezidentə çox yaxın olan generala Ali Baş Komandan tərəfindən verilmiş əmr və S.Əbiyevin şəxsi kaprizlərini aşan təyinat idi.

R.Əkbərovun təyinatını həmin dövrün siyasi şəraiti ilə izah edənlər də vardı. Bildirilirdi ki, "ərəb baharı" Gəncə və ətraf bölgələrdəki sosial problemləri qarşısalmaz proseslərə çevirə bilər. Digər tərəfdən, o da xatırlanırdı ki, Gəncə tarixən Azərbaycanın hakimiyyətinin dəyişməsi üçün bir zəmin və ya baza

rolunu oynayıb, 1918-ci ildə milli hakimiyyətin qurulmasında da, 1993-cü ildə AXCP-Müsavat hakimiyyətinin devrilməsində də bu şəhərin adı mərkəzi planda keçib.

"Ərəb baharı", şükür edək ki, Azərbaycana gəlib çata bilmədi. R.Əkbərov da Şəmkir korpusunda qayda-qanun yaratmağa nail oldu. Prezident Şəmkir korpusunda oldu, vəziyyəti özünü yoxladı.

M.Quliyev olmayan nazirin birinci müavini təyin edilərsə də, böyük ehtimalla elə yeni nazir də özünü olacaq. Ya da bir müddət naziri əvəz

edəcək. Aydın ki, ona qurumun nüfuzunu bərpa etmək və ölkəni daxili və kənar düşmənlərdən qorumaq tapşırılıb. MTN strukturlarında bütün dəyişikliklər, yeni təyinatlar istisnasız olaraq, M.Quliyevin iradəsidir. Məlumat görə, M.Quliyev Eldar Mahmudovun kabinetində oturur və onun dövlət tərəfindən ayrılmış xidməti məşinisi ilə işə gəlir...

Ermənistanla sərhəddə ən önəmli korpus rəhbərlərindən birinin cəbhədəki indiki vəziyyətdə Bakı Qarnizonuna təyinatı bəlkə də iddia edilirdi kimi, rotasiya qaydasında baş tutub və burada qeyri-adi səbəblərlə axtarmağa ehtiyac da yoxdur. Amma siyasi qərarlarda təsədüflər olmur axı...

Prezident iqtidarda ciddi dəyişikliklərə qərar verib və "iri budamalar" hələ davam edəcək. Təcridxanalara general, iri məmurlar salınıb, sabiq nazirlər nəzarət altındadır. Ötən həftə Azərbaycan ərazisində qəfil internetin kəsilməsinin əsl səbəbi hələ də bilinmir, təxribat versiyası da araşdırılır. Belə görünür ki, dəyişikliklərə qarşı həm də bir müqavimət var. Bu baxımdan ölkənin indi "ən qaynar nöqtəsi" Bakı hesab oluna bilər. R.Əkbərovun belə bir vaxtda Bakı Qarnizonuna qaytarılması o səbəbdən diqqət çəkir...

□ "Yeni Müsavat"

Yaxın Şərqdən Azərbaycana uzanan unikal "fərsət cığırı"



Suriya böhranı Qarabağ

"Üçün şans pəncərəsi ağır - şərh"

Vazkeçilməz "Türkiyə nəfəslisi" Moskvanı Qarabağ məsələsində də Ankara ilə bir araya gətirə bilər; Türkiyə və Rusiya məsələdə gizli sövdələşməyə getsə belə, bu, ölkəmizin ziyanına olmayacaq, çünki...

Suriya böhranı beynəlxalq gündəmin, böyük güclərin əsas mövzusu olaraq qalır. Situasiyanın özəlliyi ondadır ki, İŞİD terroru ilə birgə bu böhran dünyanı az qala ikiyə bölüb, dəyərlər savaşına çevrilib və bu üzündən onun necə yoluna qoyulacağı olduqca böyük coğrafi məkandakı situasiyaya, o cümlədən digər qaynar və dondurulmuş münaqişələrin həllinə təsir edəcək.

Bu sırada təbii ki, üçüncü on ildir tüstülənən və istənilən an yeni müharibə fazasına keçə biləcək Dağlıq Qarabağ konfliktində də var. Bir sıra xarici analitiklər də o qənaətdədir ki, Qarabağ məsələsi regionda və dünyada gedən əlverişli proseslərin, ələlxüsüs da Suriya böhranının nizamlanması fonunda çözümlə şans qazana bilər - bir şərtlə ki, Dağlıq Qarabağ ixtilafına cəlb olunmuş regional və global güclər yerli siyasi iradə ortaya qoyun.

Rusiya və Türkiyə heç şübhəsiz ki, konfliktin aradan qaldırılmasına böyük töhfə verə bilər. Öncəliklə də Moskvanın məsələdə imkanları böyük olaraq qalır. Lakin iş ondadır ki, hazırda Türkiyə, ABŞ kimi Rusiyanın da əsas diqqəti Suriyaya yönəlib.

Bəllidir ki, Kreml Suriya böhranının uzunmüddətli həllində aparıcı faktorlardan birinə çevrilməyə can atır. Bu isə ona həm də postsovet məkanında mövcud olan münaqişəli zonalar (*Donbas və Ukrayna, Abxaziya və Cənubi Osetiya, Dağlıq Qarabağ və s.*) üçün mühüm kart-blaş əldə etməkdən ötrü vacibdir.

Yeni Suriyadan sonra Moskvanın Qərblə, hətta qardaş Türkiyə ilə postsovet məkanı ilə bağlı siyasi bazarlıq cəhdlərinin gündəmə gələcəyi mümkün görünür. Bu üzündən Kreml az qala bütün hərbi, si-

yasi-diplomatik gücünü Suriya böhranından uğurla çıxmağa yönəlib. Suriya ondan ötrü indi bir növ ölüm-olum məsələsinə çevrilib.

Artıq beynəlxalq çaplı təhlilçilər də Yaxın Şərqdəki əsas münaqişənin başqa münaqişələrin həllində "məhək daşı" ola biləcəyini istisna eləmir. O sırada ABŞ-ın nüfuzlu "beyin mərkəzləri"ndən olan **RAND korporasiyasının eksperti Ketlin Ridi** Suriya münaqişəsi kontekstində Dağlıq Qarabağ probleminin həll perspektivlərinə dair maraqlı şərh verib.

Analitik 1in. am saytına müsahibəsində deyib ki, Suriya böhranının Cənubi Qafqaza, o cümlədən Dağlıq Qarabağ probleminə təsiri məsələsində bir neçə ssenari nəzərdə tutula bilər. Onun fikrincə, Suriya konfliktinin diplomatik yolla həlli Cənubi Qafqazla bağlı ən müsbət variant hesab oluna bilər (*modern.az*).

Sitat: "Ən müsbət variant Suriya məsələsində diplomatik həllə nail olmaqdır. Suriyada təhlükəsizlik və sabitlik məsələləri ətrafında Türkiyə və Rusiyanın əməkdaşlığı üçün yeni presedent yaranaçaq. Ankara və Moskva ATƏT-in Minsk Qrupunun yerdə qalan üzvləri ilə pərdəarxası sövdələşməyə gedə bilər. Söhbət Qarabağ probleminin birdefələk həlli yönündə Azər-

baycana və Ermənistanə təzyi artırmaqdan gedir".

Ekspert daha sonra qeyd edib ki, bununla da Ankara və Moskva öz strateji maraqlarına əsaslanaraq regional güc olmaq istəyir. **"Lakin nəzərə almaq lazımdır ki, Rusiya və Türkiyənin maraqları Suriyada toqquşur. Rusiya orada öz limanlarının möhkəmləndirilməsinə fokuslanıb, Türkiyə isə sərhədlərinin təhlükəsizliyi ilə məşğuldur. Bu iki ölkənin Suriyadakı maraqları ciddi şəkildə fərqlənir. Bu da Cənubi Qafqazda kök salmağa, hansısa ümumi məqsədə nail olmağa imkan vermir. Əslində Rusiya və Türkiyə başqa bölgələrdə vəziyyəti gərginləşdirmək üçün bu regionda öz addımlarını ata bilər. Belə olarsa, Suriya probleminin Cənubi Qafqaza təsir etməsi vacib deyil. Ancaq bu iki region daha böyük oyunun tərkib hissəsi ola bilər" - əlavə edib analitik.**

Sözsüz ki, Dağlıq Qarabağ məsələsində Türkiyə-Rusiya əməkdaşlığı həlledici amilə çevrilə, bölgənin ən üzücü konfliktinin yoluna qoyulmasını tezləşdirə bilər - hansı əməkdaşlıq ki, son zamanlar işğalçı Ermənistanı haqqına narahat edir. Ancaq əfsuslar olsun ki, Suriya məsələsində toqquşan maraqlar bu əməkdaşlığı daha əlçatmaz edib.

Hərçənd Suriya böhranından qabaq Moskva Ankara münasibətində oxşar fərsəti qaçırmışdı: Kremlə qarşı Qərbin tətbiq etdiyi sanksiyalara Türkiyənin qoşulmaması nəticəsində Moskva ilə Ankara ara-

sında yaranan unikal, hətta tarixi şans nəzərdə tutulur.

Təəssüf ki, şimal qonşumuz bunu adekvat dəyərləndirib, ikitərəfli münasibətləri dərinləşdirmək üçün gərəkən addımlar atmadı, o cümlədən Qarabağ məsələsində heç bir real təşəbbüs göstərmədi - rəsmi Bakı, üstəlik, Avropa Birliyi ilə bağlı mütemadi şəkildə Kremlə mesajlar göndərsə də, reveranslar eləsə də.

Nə qədər qərribə də olsa, bu fərsət hələ tam itirilməyib. Hər halda, Rusiyaya qarşı sanksiyalar qalır və Krıma görə uzun müddət onun üzərindən götürülməyəcək. Demək, Rusiya üçün böyük "Türkiyə nəfəslisi"nin əhəmiyyəti də artacaq ki, azalmayacaq...

Xaricdən gələn inqilab və komandanın xəyanəti



Azər RƏŞİDOĞLU

Böhran dərinləşir. İstər beynəlxalq iqtisadi böhranın ölkəmizə labüd təsiri, istərsə də hakimiyyət böhranı yeni problemlər yaradır. Baş verənlər daha bir problemi üzə çıxartdı. Ölkənin təhlükəsizlik sistemi bərbad vəziyyətdədir. Azərbaycan kiçik ölkədir. Təhlükəsizlik məsələlərində isə problemlər kifayət qədər çoxdur. Son günlər baş verənlər isə ölkə ətrafında halqanın daraldığını deməyə əsas verir. Bu ölkədə sabitliyi göyə sovurmaq supergüclər üçün elə də çətin deyil. Milli təhlükəsizlik, rabitə üzərində bəlli qrupun nəzarəti, diplomat qiyamları Azərbaycanda "xaricdən gələcək inqilab" effekti yaradır. Maliyyə, rabitə, güc nazirliklərinin bir qisminə nəzarət edən məlum hakimiyyətdaxili qrup Xarici İşlər Nazirliyində də söz sahibinə çevrilmişdi. Bunlar isə XİN rəhbəri Elmar Məmmədovun da karyera perspektivini qeyri-müəyyən edir.

Baş verənlər fonunda Rusiya və Qərbin maraqlarının toqquşması da açıq-aydın sezilirdi. Lakin ölkə rəhbəri son addımları ilə qüvvələr balansını öz xeyrinə dəyişə bildi. Kənardan görünən budur ki, bəlli qrupun ciddi müqavimət göstərməyə artıq təqəti yoxdur. Lakin bu, aldadıcı görünüş də ola bilər.

Digər tərəfdən, xarici qüvvələr Azərbaycan siyasi istiblaşmasını qarşılıqlı savaşa sürükləməyi, ölkə siyasi elitasını gərginlik içində keçirməyə vadar etməyi, hakim komandanı seytnota salmağı planlaşdırmışdı. Görünən budur ki, əsas hədəf kimi elə ölkə başçısının özü seçilmişdi. Bu baxımdan, dövlət başçısının atdığı addımları anlamaq mümkündür.

Bütün bunlara baxmayaraq, hakim komandada qiyam əhval-ruhiyyəsi sezilməkdədir və bu gün "vurulanlar" bu oyunda heç də əsas sima deyil. Hakimiyyət mərkəzdənqayma tendensiyaları yaşadığı bir zamanda xarici qüvvələr də öz maraqlarını təmin etməyə çalışırlar. Kənardan görünən budur ki, vəzifəsindən uzaqlaşdırılanların yerinə Kreml sevən simaların gətirilməsi planı mövcuddur. Bu isə əlavə gərginlik yaradır.

Bütün baş verənlər fonunda hakimiyyətin müxalifətə münasibətinin dəyişdiyini də söyləmək imkansızdır. Belə ki, iqtidar sərt idarəçiliyi davam etdirir. Ehtimal etmək olar ki, bundan sonra da hakimiyyət "vintləri sıxmaq"da israrlı olacaq. Siyasi məhbusların azad olunması günbəgün artan sosial narazılıqlar fonunda protest elektoratına əlavə impuls verə bilər. Odur ki, iqtidar buna getmək istəmir.

İstisna deyil ki, kimlərsə, məsələn, Tofiq Yaqublu, İlqar Məmmədov və bir neçə gənc fəal azad edilsin. Lakin bütünlükdə siyasi məhbusların azad olunacağı az ehtimal olunur. Hakimiyyət, o cümlədən də cəmiyyət üçün siyasi məhbus problemi önəm daşımır. İqtidar özünə arxayındır. Lakin qiymət artımı ciddi problemlər yarada və iqtidarda mərkəzdənqayma tendensiyalarını gücləndirə bilər. Məsələ ondadır ki, ölkə böhrana girir. Bu böhranın sonu hər kəs üçün acınacaqlı ola bilər. Başlıca problem ondadır ki, cəmiyyət bu məsələlərə nəinki biganədir, onun sadəcə olaraq, bu barədə bilgisi yoxdur. Baş verənlər barədə geniş ictimaiyyətin məlumatsızlığı ciddi boşluq yaradır.

Belə bir boşluğun yaradıldığı şəraitdə, müxalif düşərgənin zəiflədilməsi, vətəndaş cəmiyyətinin sıradan çıxarılması fonunda radikal cərəyanlar meydana çıxa və yoxsullaşmış, narazı əhali arasında daha ciddi dayaqlar əldə edə bilərlər. Hər bir ölkə vətəndaş cəmiyyətinin güclü olması ilə demokratik inkişafa nail ola bilər. Odur ki, iqtidarın demokratik qüvvələrlə dialoqa başlamaq barədə düşünməsi lazım gəlir...



21-ci əsrin demokratiya qayğıları...

Hüseynbala SƏLİMOV

Bu günlərdə Strasburqda maraqlı beynəlxalq tədbir baş tutdu. Dünyanın 100 ölkəsindən 1500 nəfər siyasətçi, demokratiya və ictimaiyyət fəali Fransanın bu şəhərinə müasir demokratiyanın qarşılaşdığı problemləri müzakirə etmək üçün toplandı...

Mən bu haqda oxuyanda ağıma gələn ilk fikir bu oldu ki, görün, Azərbaycandan, eləcə də Qafqazdan bu tədbirdə kimsə iştirak edirmi? Təəssüf ki, bu suala cavab tapa bilmədim...

Biz onsuz da dünyadan təcrid olunmuş şəkildə yaşayırıq. Əvvəlki fəallığın yerini indi biganəlik və bir az da etinasızlıq tutub. Hamı bir fikir deyir: "Əşi, onsuz da bu ölkə düzəlməyib..."

Hamı da bir həqiqəti unudur ki, "düzəlməyən" ölkə olmur. Qorxulmuş odur ki, insanlar tamam ruhdan düşüb əllərini yanlarına salsınlar. Bu, ona görə qorxuludur ki, hökumətlər, eləcə də digər demokratiya opponentləri yerlərində durmurlar, onlar da fəaliyyətdədirlər...

Strasburqa toplaşmış adamları bir məsələ maraqlandırdı: görün, beynəlxalq terrorizmə qarşı mübarizə şəraitində demokratiyanı qorumaq mümkün olacaqmı? Məsələ bundadır ki, terrorizmə qarşı mübarizə aparmaq üçün bütün strukturlar, xüsusən də hökumətlər və təhlükəsizlik strukturları daim özləri üçün geniş səlahiyyətlər tələb edirlər. Bu səlahiyyətlər bir çox hallarda azadlıq və demokratiyanın fundamental əsaslarına toxunur.

Hələ onu demirik ki, belə cəhdlərdə bir qədər sui-istifadə etmək meylləri də hiss olunur. Bu da təbii. Hökumətlər özlərini böyük səlahiyyətlər şəraitində daha "rahat" hiss edirlər.

Bizim, azərbaycanlı demokratların problemi ondadır ki, qarşılaşdığımız və həll etməyə çalışdığımız problemləri dünyaya çatdırma bilmirik. Əksər hallarda onları problemlərimizin aktuallığına inandırma bilmirik. Bunun səbəbləri çoxdur. Əsas səbəbsə odur ki, demokratiya ilə bağlı söyləyən kütlevi və davamlı xarakter almır, yalnız ayrı-ayrı fərdlər nəyəsə cəhd edirlər. Amma bu, təkəcə Azərbaycanda belədirmi? Bu yaxınlarda A.Saxarov adına mükafatı Səudiyyə krallığının vətəndaşına verdilər. Demək olarmı ki, Səudiyyə krallığında demokratiya uğrunda mübarizə daha kütləvi və davamlı xarakter alıb? Bu cür iddialara qapılmaq həqiqətdən çox uzaqlaşmaq demək olardı...

Amma kiçik bir nüans var. Demokratiya uğrunda mükaflatların coğrafiyasının getdikcə daha çox Asiya ölkələrinə tərəf genişlənməsinin və daha çox bu ölkələrdəki insanların belə mükafatlara layiq görüləməsinin öz səbəbləri var. Ölkələrdə demokratiya uğrunda mübarizə daha inandırıcı görünür. Bizim ölkələr siyasi mənada artıq Avropa hesab olunur və avropalılar bəlkə də etiraf etməyə çətinlik çəkirlər...

Bəli, onlar üçün etiraf etmək çətinidir ki, Avropa Şurasının üzvü olan bəzi ölkələrdə hətta ən elementar hüquqlar da pozulur. Belə hallar o qədər qeyri-adi görünür ki, onlar bəzən bunu dilə gətirməyə ehtiyat edirlər, çünki kimsə qayıdıb deyə bilər ki, budurmu sizin Avropanız?

Belə ölkələrdə çox təmtəraqlı ritorika var. Belə ölkələrin hökumətləri multikulturalizmdən, tolerantlıqdan, azadlıqdan dem vururlar. Amma gəl eyni zamanda elementar hüquqları tapdalayırlar...

Məsələn, hansısa Avropa ölkəsini necə inandırasan ki, bu qitəyə siyasi inteqrasiya etmiş elə ölkələr var ki, orada düzgün və ədalətli seçki keçirmirlər, orada hətta seçkini saxtalaşdırırlar?!

Əslində belə ölkələr Avropa adlanmamalı idilər. Bəlkə də avropalılar düşündü ki, bunları öz sıralarımıza qəbul edək, sonra bəzi məsələləri yoluna qoyarıq və yaxud da hökumətləri insanların hüquq və azadlıqlarını tanımağa vadar edirik.

Bəlkə burada da əlahəzrət geosiyasət sözünü dedi? Tutaq ki, 50 il bundan əvvəl tamam başqa bir vəziyyət idi. O vaxt antikommunist siyasət yürütmək kifayət idi ki, Qərbin geosiyasi çetiri altında özünə yer təmin edəsen.

Beləcə, onlarla diktator, xüsusən də ki, latin Amerikasının ölkələrindəkilər özlərinə yaxşı himayə təmin etmişdilər. Amma indi daha o vaxtlar deyil. Hətta Rusiyaya qarşı sanksiyaların tətbiq olunması belə növbəti soyuq müharibənin başladığını iddia etməyə əsas vermir...

Amma qeyri-azad ölkələr qalır. Özü də uzaqlarda, Asiyada deyil, elə Avropanın özündə. Görəsən dünyanın 100 ölkəsindən toplaşmış 1500 nəfər demokratiya fəali Strasburqda bunu necə yozdu? Təəssüf ki, bilmirik. Elə bu dünyanın qəlizliyi də ondadır ki, məchulluqlar azalmır, əksinə getdikcə artır...

Müdafie Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, polkovnik Eldar Sabiroğlunun tanınmış şəxslər barəsində səsləndirdiyi ittihamlar son günlərdə geniş vüsət alıb. Əvvəlcə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi hədəf alan polkovnik indi istiqaməti dəyişib...

onun barəsində ağır iddialar səsləndirib. O, Q.Hüseynlinin indiyə qədər yeddi partiya dəyişdiyini, 2003-cü ildə İsa Qəmbərin onu partiyada yüksək vəzifəyə təyin etmək üçün politoloqun vasitəsilə ona zəng etdiyini bildirib: "Qabil Hüseynlinin halına həqiqətən acıyram. Yeddi partiya dəyişmiş bu adam özünü necə rəzil günə salır. Dövlət idarəçiliyində otu-

məni özündən müştəbehlikdə təqsirli sayan bu adam İsa Qəmbərin mənimlə görüşmək arzusunda olduğunu bildirdi. Soruşdum ki, Qabil bəy, nə məsələdir, cavab verdi ki, başqan sizi partiyada yüksək gördə görmək istəyir. Mehdiyevin sözcüsü qeyd etdi ki, artıq hər şey bitib, Əliyev siyasəti çöküb, xalqın prezidenti İsa Qəmbərdir. Bildirdim ki, yanılırsınız və

Qabil Hüseynli ittihamlara sət cəvab verdi

"Eldar Sabiroğlunun barmağından sorub çıxardığı məlumatlardır..."



E.Sabiroğlu onun ittihamlarına cavab verdiyinə görə, sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynlini sət şəkildə tənqid edib, aşağılayıb. Politoloqun qəzetimizə son saylarının birinə verdiyi açıqlama E.Sabiroğlunun hiddətinə səbəb olub. Daim gündəmdə qalmaq sevin bu şəxs sabiq dövlət müşavirini təhqir edərək,

rub, başqa yerə işləyən adamdan hər nə desən çıxar. Hüseynli Heydər Əliyevin onun barəsində verdiyi sərəncamı dərk edə bilsə, adam içinə çıxmamalıdır. Kişilik kəlməsini dilinə gətirən Qabil Hüseynlidən kişi kimi bir şeyi etiraf etməsini rica edirəm. 2003-cü il prezident seçkiləri ərəfəsində o, mənə nə üçün zəng etmişdi?! İndi

bu məsələ ilə əlaqədar mənə zəng etməz hədəfidir".

Polkovnikin ittihamları ilə bağlı qarşı tərəfin mövqeyini aldıq. Əvvəlcə Q.Hüseynli ona cavab verməyin lüzumsuz olduğunu, onun səviyyəsinə etmək istəmədiyini söylədi. Lakin sonradan polkovnikin ittihamlarının ikisinə cavab verdi: "Mən AMİP, sonra ondan parçalanmış qanadının sədri və Müsavat Partiyasının üzvü olmuşam. Bundan başqa heç bir partiyanın üzvü olmamışam. Kommunist Partiyasında isə çoxu olub. Açıq, ona cavab vermək istəmirəm. O, kimdir ki, səviyyəsinə enim? Elmlər doktoru, professor, keçmiş dövlət müşaviri, 20-dən çox kitabın müəllifi olaraq, onunla bir şeyi etiraf etməyə istəmirəm. Sadəcə, ona xatırlatmaq istəyirəm ki, cəmi üç partiyanın üzvü olmuşam. Yerdə qalanlar onun barmağından sorub çıxardığı məlumatlardır. Dedikləri böhtandır. 2003-cü ildə heç bir qərbi azərbaycanlıya zəng vurmamışam. Xüsusən də onunla heç bir telefon əlaqəm olmayıb. İsa Qəmbərin mənə heç bir göstərişi olmayıb. Tamamilə cəfəngiyyətdir. Onlar böhtana öyrənmiş şəxslərdir. Bu cəmiyyətdə sayılıb-seçilən şəxslərdən biriyəm. Onun səviyyəsinə enib cavab verməyim mənə yaraşmaz. Sizin suallarınızı eşidəndən sonra ikisinə cavab verməyi lazım bildim".

□ **Cavanşir ABBASLI**

Kərəm Həsənovun Zülfüqarlılardan aldığı zavodlar geri qaytarılır?

2005-ci ildə iş adamlarından alınan ixracatçı istehsalatla məşğul olan iki böyük zavod - "Bakı Poladtökmə" və "Bakı Elektroştamp" hazırda fəaliyyətsizdir

Zülfüqarlı qardaşları hüquq-mühafizə orqanları rəhbərlərinə müraciət hazırlayıb. Onlar qəsb edilmiş əmlaklarının geri qaytarılmasına çalışırlar. "Bakı Poladtökmə", "Bakı Elektroştamp" və "Xəzər Boru" zavodları vaxtilə qardaşlara məxsus olub. Zülfüqarlılar 2000-ci illərin əvvəllərində Azərbaycanda metalritmə sənayesinə və metallurgiya biznesinin bir hissəsinə nəzarət ediblər. Lakin Zülfüqarlı qardaşları, o cümlədən Nuruəddin və Loğman Zülfüqarlılar 2005-ci ildə həbs ediliblər. Bundan sonra onlar Azərbaycandakı bizneslərinin böyük hissəsini itiriblər. Nuruəddin Zülfüqarlı Türkiyəyə köçüb.

Neftin ucuzlaşmasının yaratdığı kütləvi işsizlik hakimiyyəti iqtisadi sahəyə daha çox diqqət ayırmağa məcbur etdi. Bu diqqət sayəsində ölkədə sahibkarlara qarşı qanunsuz yoxlamalarla, reket və quldurluqlara imza atmış məmurların cəzalandırılması ilə sonlandı. Eyni zamanda bir çox sahibkarları qəsb edilmiş əmlaklarının geri qaytarılacağına ümidləndirdi.

Məlumdur ki, sahibkarlara qarşı amansız davranış sərgiləyən təkəcə Eldar Mahmudovun cinayətkar dəstəsi olmayıb. Başqaları da var və bu hal sistemli olub. 2005-ci ildə Zülfüqarlı qardaşlarından alınan



Nuruəddin Zülfüqarlı

von adına rəsmiləşdirilmişdi. Gəray Məmmədov "Yeni Müsavat"a videomüsaibə (bu linkə keçid etməklə videomüsaibə ilə tanış ola bilərsiniz - <https://www.youtube.com/watch?v=P5vckbRx-EI>) verəndən sonra zavodlar "Bakı Steel Company" MMC-nin rəhbəri Rasim Məmmədovun adına dövr edilib.

Hazırda "mahmudovçu"



Deputat 6 milyonluq villasından danışdı

Milli Məclisin sabiq deputatı, Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadə 6 milyon manata özünə yeni villa tikdirməsi ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərə aydınlıq gətirib.

Bu barədə azvision.az-a açıqlama verən deputat həmin villanın ona məxsus olduğunu təsdiqləyib.

Q.Salahzadənin sözlərinə görə, sosial şəbəkələrdə fotosu yayılan villa 8 il əvvəl tikilib: "Həmin ev Bilgəhdə yerləşir. Hazırda orada anam yaşayır. 8-10 il bundan qabaq tikilib. Orada hələ də təmir işləri davam etdirilir".

Villanın tikilməsinə 6 milyon xərc çəkilməsi məsələsinə gəlincə, millət vəkili nə qədər xərc çəkildiyi barədə dəqiq rəqəm deyə bilməyəcəyini deyib: "Dəqiq deyə bilmərəm, amma evin tikilməsinə yüz faiz 6 milyon xərc çəkilməyib. Mən başa düşə bilmərəm ki, insanları mənim evim, məşinim niyə bu qədər maraqlandırır? Kişinin evi olar. Burada qəbahət varmı? Böyük bir vəzifəm olmayıb ki, onun hesabına ev tikim. Hamı yaxşı bilir ki, anamın atası varlı adam olub, ondan anama xeyli qızıl, pul qalıb. Bu baxımdan kasıb olmamışıq".

□ **E.MƏMMƏDƏLİYEV**

Son günlər mətbuatda yayılan məlumatlarda iddia olunur ki, Milli Təhlükəsizlik Nazirliyinin ifşa olunan bəzi əməkdaşları, ölkədə sələfilərin (vəhhabilərin) də fəaliyyətinə dəstək veriblər. Məlumatlara görə, son illər "vəhhabi" məsələsi, demək olar ki, bütövlükdə MTN-in monopoliyasına keçibmiş. Əməliyyat sirri və əməliyyat zərurətini bəhanə gətirən bu qurumun rəsmiləri, vəhhabilərlə bağlı nə varsa - onların bizneslərindən tutmuş məişət cinayətlərinədək - digər strukturları (Gömrük, Vergilər, hətta DQİK və QMİ) kənarında saxlayıblar. Nəticədə isə onlara nəzarət bir strukturun-MTN-in əlində cəmləşib ki, bu da hər iki tərəfə sözün həqiqi mənasında xeyir verib.

Lakin musavat.com-a daxil olan məlumata görə, MTN-də son həbslər fonunda dövlət əleyhinə olan bir sıra məqamlarla bərabər, sələfilərin də Azərbaycanda kök salmasının qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən işlərə başlanılıb. Bəs sələfilər Azərbaycanda necə kök salıblar?

Sələfilərin biznesləri

Sələfilərin Azərbaycanda müxtəlif sahələrdə üzrə, xüsusilə də istilik sistemləri, gümüş əşyalar, ətilərin satışı istiqamətində monopoliya qurduqları haqqında daha öncə mətbuat səhifələrində yazılar dərc olunub. Görünür, bu biznes fəaliyyətinin nəticəsidir ki, sələfilərin maddi durumları digər dini cərəyan üzvlərinin vəziyyətindən yaxşıdır. Belə ki, müşahidələr göstərir ki, Azərbaycandakı sələfilərin kifayət qədər biznes strukturları, bahalı avtomobilləri, əmlakları var.

Sələfilər biznes şəbəkələrini isə demək olar ki, 8-ci kilometr qəsəbəsində qurublar. Buradakı avtomobil servisində və xırda obyektlərin bir çoxunda onlara rast gəlmək olur. Eyni zamanda məşhur oboş şirkətlərinin distribütorlarının da bu cərəyanın üzvlərinə məxsus olması iddia olunur.

"MTN işi"nin sələfilərin biznes fəaliyyətinə təsiri

Əldə etdiyimiz məlumata görə, "MTN işi" ilə bağlı aparılan əməliyyatlar çərçivəsində sələfilərin də fəaliyyətlərinin məhdudlaşdırılması istiqamətində müvafiq qurumlar hərəkətə keçiblər. Hətta son günlər mətbuatda yazılmasa da, fəaliyyəti şübhə doğuran bir neçə vəhhabinin saxlanıldığı da bildirilir.

Paytaxtda vəhhabilərin biznes fəaliyyətinin geniş olduğu qeyd olunan məkanlara üz tutduq.

8-ci kilometr yaxınlığında yerləşən köhnə maşın bazarında az sayda da olsa, sələfilərə hələ də rast gəlmək olur. Bazarda satıcılarla söhbətimiz zamanı onlar bildirdilər ki, təxminən bir il öncə sələfiləri oradan qovublar. Ancaq hadisədən iki ay sonra, yəni, hələ hansısa qüvvə onları bazarda yerləşdirib. Satıcılar bildirdilər ki, bazarda son günlər sözügedən dini cərəyan üzvlərinin sayı yenidən azalmağa başlayıb.

Adının çəkilməsini istəməyən satıcının sözlərinə görə, onların biznes şəbəkələrini genişləndirmək üçün xüsusi yontəmləri də olub: "Əgər onlarda müştərinin istədiyi hər hansı bir detal olmurdusa, həmin şəxsi digər cərəyan üzvü olan satıcının yanına göndərdilər. Eyni zamanda onlar

Azərbaycanda sələfilərin biznesi

Bu dini təriqətin üzvlərinin xüsusilə istilik sistemləri, gümüş əşyalar və ətilərin satışında monopoliya qurduqları deyildir



özləri üçün bazarda ehtiyat sistem qururlar ki, hamısı gün ərzində müəyyən miqdarda pul qazana bilər. Birinin yanına gələn müştəri mal alırsa, başqa bir şey də istəyəndə onu göndərirlər "qardaş" dedikləri digər sələfinin yanına. Son zamanlar isə bazardan çıxıblar. Görünür, başqa yerdən də gəlirləri var".

Azərbaycanda istilik sistemləri bazarında da sələfilərin çoxluq təşkil etdiyi heç kəsə sirt deyil. Xüsusilə də onlara kombi satılan mağazalarda daha çox rast gəlinir. Yayılan məlumatlara görə, Azərbaycanda radi-

kalizmə qarşı hüquq-mühafizə orqanlarının son günlər başladığı təhlükəsizlik tədbirləri və əməliyyatların bir tərkib hissəsi də kombi biznesinin vəhhabilərin əlində alınmasına yönəlib. "8-ci kilometr bazarı"nda, eləcə də "Laçın" ticarət mərkəzində olduğumuz zaman çox az sayda sələfiyə rast gəldik. Onlar isə bazarda satıcı yox, alıcı qismində idilər. "Laçın" ticarət mərkəzində fəaliyyət göstərən satıcılar bildirdilər ki, təkə istilik sistemi yox, geyim satışında da onlar olduqca fəaldırlar. Lakin satıcıların diləri ilə desək, son zamanlar "saqqallıla-



ra" az rast gəlinir.

Məsələ ilə bağlı "Yeni Müsavat"a siyasi şərhçi Azər Rəşidovlu danışdı. O bildirdi ki, hakimiyyətin din siyasətində ciddi boşluqlar mövcuddur: "Ölkədə dini maarifçilik aparılmadığına görə xarici ölkələr boşluğu doldurmağa cəhd göstərirlər. Öz ölkəsinin maraqlarına deyil, xarici güc mərkəzlərinin maraqlarına xidmət edən hər bir qrupdan təhlükə gözləmək mümkündür. Odur ki, dövlət bu məsələlərə nəzarəti gücləndirməlidir. Lakin mən hesab etmirəm ki, qadağalar yolu ilə problemi həll etmək

mümkündür. İlk növbədə, dini sahədə düzgün marifətləndirmə işinə önəm verilməlidir. Azərbaycan daima dini toleranlığına görə seçilib. Düşünürəm ki, məzhəb savaşını yaratmaq istəyənlər bəzində ciddi ölçülər götürülməlidir. Qanunvericilikdə dəyişiklik edilməli və dini ayrı-seçkilik salmaq istəyənlər bəzində ən ağır cəza verilməlidir. Bu, amansız görünü bilər, lakin Yaxın Şərqi yaxın və uzaq tarixinə nəzər etsək, belə addımların vaxtında atılmamasının hansı fəsadlara gətirib çıxardığını görə bilərik".

□ ƏLİ RAİS

Redaktorlar Baş Prokurorluğa çağırıldılar

Qadir İbrahimli: "Mənə deyildi ki, saytın yaydığı bəzi informasiyaları qeyri-ciddi hesab edirlər"

Fikrət Fərəməzoğlu: "Niyə vergilər naziri Fazil Məmmədovdan yazdığımızı soruşdular"

Zaur Əhməd: "Hansısa yazımız dövlətə, istintaqa mane olursa, bunun qarşısını almaq bizim üçün bir borcudur"

Noyabrın 23-də bir neçə saytın baş redaktoru Azərbaycan Respublikası Baş Prokurorluğuna dəvət edilib. Bu barədə "Yeni Müsavat"a prokurorluğun rəsmi informasiya bülleteni daxil olub. Orada yazılır: "Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, son dövrlərdə bir sıra kütləvi informasiya vasitələrində "Kütləvi informasiya vasitələri haqqında" qanununun 10 və 11-ci maddələrinin tələbləri kobud surətdə pozularaq müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında, eləcə də Baş Prokurorluqda istintaq olunan cinayət işləri üzrə həqiqətə uyğun olmayan, böhtan xarakterli informasiyalar düzgünlüyü yoxlanılmadan yayımlanıb".

Göstərilənlərlə əlaqədar Müstəqil İnformasiya Agentliyi (Mia.az), "Cümhuriyyət", "Qaynarıf", "Gündəminfo", "Criminal.az", "Strateq.az", "İstiqlal.az", Jurnalist Araşdırma Mərkəzi (JAM.az) və digər kütləvi informasiya vasitələrinin rəhbərləri Baş Prokurorluğa dəvət edilərək, "Prokurorluq haqqında" Qanununun 22-ci maddəsinə müvafiq olaraq realığa uyğun olmayan, qərəzli və böhtan xarakterli məlumatların yayılmasına son qoyulması tələb

edilməklə, gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəkləri təqdirdə bəzələrinde qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görülməyi barədə rəsmi xəbərdarlıq edilmişlər".

İstintaqda olan baş redaktorlar "Yeni Müsavat"a açıqlamalarında bu barədə detallı məlumat verdilər. İstiqlal.az saytının baş redaktoru Qadir İbrahimli bildirdi ki, 22 noyabr tarixində baş prokurorun birinci müavini Rüstəm Usubovun

dəvəti ilə prokurorluqda olub. Qurumdan ona bildirilib ki, rəhbərlik etdiyi saytın yaydığı bəzi informasiyaları qeyri-ciddi hesab edirlər: "Əslində isə istənilən dövlət qurumu və məmurlarla bağlı məlumat yaymaq mətbuatın işidir. Buna kimlərsə müdaxilə etməsi doğru hal deyil. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, o, ölkədə baş verən hadisələrlə bağlı məlumatı daha çox saytlardan öyrənir. Bizim yazdığımız xəbərlər bir sıra qurumlarda olan qanun pozuntuları və sahibkarların təqib olunması faktlarıdır. Vergilər nazirinin müavini Natiq Əmirov özü şəxsen mətbuata açıqlama verərək bildirdi ki, bu ilin 10 ayında nazirliklə bağlı 77 min şikayət olub. Təkcə oktyabrda 10 min şikayət daxil olub. Əgər 9 ayda şikayətlər üzrə orta aylıq göstərici 7,4 min olubsa, oktyabrda 35 faiz artaraq 10

minə çatıb. Baxmayaraq ki, oktyabrda prezident İlham Əliyev sahibkarların təqib olunmasını pisləyən çoxsaylı bəyanatlar verib. Belə çıxır ki, prezidentin mesajlarından sonra vergiçilər nəinki təqibləri azaltmayıb, əksinə, artırıb. Bizim süni ajiotaj yaratmaq fikrimiz yoxdur. Sadəcə olaraq, cəmiyyəti maraqlandıran məsələlərlə bağlı oxucularımıza məlumat veririk".

Q.İbrahimli dedi ki, hansısa nazirin toxunulmaz elan edilməsi yolverilməzdir və bunun acı nəticələrini Eldar Mahmədovun timsalında görmüşük. Müsahibimizin sözlərinə görə, indi də müəyyən qüvvələrin vergilər nazirini mediadan qorumağa çalışması müşahidə olunur: "MTN məsələsi bir daha göstərdi ki, bütün dövlət qurumları mətbuata açıq olmalıdır. Prezident İlham Əliyev özü dəfələrlə qeyd edib ki, o, ictimai məsələləri mətbuatdan öyrənir. Biz öz işimizi Azərbaycan Respublikasının "KİV haqqında" Qanununa uyğun formada həyata keçiririk".

Jam.az-ın baş redaktoru Fikrət Fərəməzoğlu da dedi ki,

görüşün əsas mövzusu MTN işi ilə bağlı yazılarla əlaqəliydi. Daha sonra Cingiz Əsədullayevin dairəsinin ləğv olunması və daha bir neçə dairənin ləğv olunması biləcəyi ehtimalları ətrafında müzakirələr olub: "Bundan başqa, vergilər naziri Fazil Məmmədovdan niyə yazdığımızı soruşdular. Əsasən bununla bağlı müzakirələr aparıldı. Təbii ki, biz də fikirlərimizi bildirdik və yazdığımızın həqiqət olduğunu söylədik, arqumentlərimizi ortaya qoyduq. Baş Prokurorluğun qənaəti budur ki, əgər hər hansı bir məlumat istintaqda yoxdursa, o, "qərəzli" və "böhtan" xarakterli deyildir. Nəzərimcə, bu yanlış yanaşmadır".

F.Fərəməzoğlu dedi ki, bundan sonrakı mərhələdə fəaliyyətlərinə davam edəcəklər. Müsahibimiz prokurorluğun etdiyi xəbərdarlığı normal hesab etmədiyini vurğuladı: "Çünki mediaya nəzarət və ya onun fəaliyyətini tənzimləmək onların funksiyasına daxil deyil. Nəyin qərəzli və ya böhtan olduğuna məhkəmə qərar verə bilər. Ona görə də bəzi tövsiyələri çıxmaq-

la, bizə deyilənlərin çoxu ilə razılaşmadığımız üçün kimdən, necə yazmaq məsələsində məhdudiyet qoymayacağıq. Əgər yazdığımız şəxslərin hər hansı biri bununla razılaşmasa, məhkəməyə müraciət edə bilərlər. Yəqin ki, bundan sonrakı mərhələdə prokurorluq yenidən bizi dəvət edərsə, getməyəcəyik. Daha doğrusu, rəsmi qaydada bildiriş göndərməyə, ora getmək niyyətimiz yoxdur".

Müstəqil İnformasiya Agentliyinin (mia.az) baş redaktoru Zaur Əhməd bildirdi ki, baş prokurorluqda "MTN işi"ylə bağlı yaradılmış əməliyyat-istintaq qrupunun rəhbəri, baş prokurorun birinci müavini Rüstəm Usubov onu qəbul edib. Söhbət zamanı R.Usubov bildirdi ki, son günlər baş verən hadisələrin fonunda media qurumlarında bəzi məmurlarla bağlı əsas olmayan məlumatlar yayılır və bu cür yazılar istintaqın işinə maneçilik törədir: "Bu səbəbdən də gələcəkdə belə halların təkrarlanmaması üçün bir sıra media qurumlarının rəhbərlərinə rəsmi şəkildə xəbərdarlıq edilir. Yəni hər hansı bir ciddi problem yoxdur. Amma ümumilikdə götürəndə, bizim saytımızda yaydığımız məlumatların böyük əksəriyyəti "Yeni Müsavat" qəzetinin yazdıqlarıdır, biz də istinadla vermişik. Əgər həqiqətdən də bizim hansısa yazımız dövlətə, istintaqa mane olursa, bunun qarşısını almaq bizim üçün bir borcudur. Biz hər hansı bir yazı yazanda da dövlət maraqlarını üstün tuturuq. Amma eyni zamanda söz və mətbuat azadlığı hüququmuzu da özümüzə saxlayırıq".

□ Sevinc TELMANQIZI

Hazırda Azərbaycanda problemlı kreditlərin ümumi məbləği 1,4 milyard manatdan çoxdur. Ekspertlər problemdən çıxış yolu kimi gecikdirilən kreditlərdən bəzilərini güzəştə təbiiq edilməsini təklif edir. Belə bir təkliflə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov da çıxış edib. Millət vəkili bildirib ki, problemlı kreditlərin azalması üçün kreditlərin strukturuna baxılmalı, lazımı gələrsə bəzi güzəştlərə gedilməlidir:

“Əgər kredit götürən şəxsin vəsaiti geri qaytarmaq qabiliyyəti sıfıra bərabərsə, onun heç bir mülkü yoxdursa, ona güzəştə getmək lazımdır. Siyahını artırmaqla Azərbaycan üçün heç bir müsbət nəticə əldə etməyəcəyik. Beynəlxalq maliyyə qurumlarına verilən hesabatlarda 1,4 mlrd. kredit olduğunu bildirmək Azərbaycanın maliyyə imici üçün də mənfəətlidir. İlbəil problemlı kreditləri artır-arıtra hara gedirik? Bunun qarşısını almaq üçün konkret addımlar atılmalıdır. Bəzi kreditlərin silinməsi və ya güzəştlərin edilməsi lazımdır”.

Qeyd edək ki, kredit borclarını qaytarmaqda çətinlik çəkənlərə jurnalist zümrəsi də aiddir. Bir çox həmkarlarımız ipoteka krediti və ya eləcə istehlak krediti götürsə də, hazırkı inflyasiya şəraitində bunu ödəməyə çətinlik çəkirlər. Vətəndaşların ödəyə bilmədiyi kredit borclarının silinməsi müzakirə edildiyi vaxtda jurnalistlərə də müəyyən güzəştlərin edilməsi, kredit borclarının bağışlanması, yaxud Kütləvi İnformasiya Vasitələrinin Dövlət Dəstəyi Fondunun köməkliliyi ilə ödənməsi təklifi də gündəmə gəlib. Xatırladaq ki, Azərbaycan təcrübəsində qəzetlərin borclarının bağışlanması olub. Bəs gərəksən, bu güzəşt maddi durumu aşağı olan jurnalistlərin kredit borclarına da şamil edilə bilərmi?

Media mənsuclarına kredit borcları ilə bağlı güzəşt edilməsi məsələsinə jurnalistlərin, redaktorların rəyini öyrənməyə çalışdıq.

AzNews.az sayının baş redaktoru Elçin Məlikli dövlət büdcəsinin gəlirlərinin belə kəskin azaldığı bir vaxtda problemlı kreditlərin bağışlanmasını düzgün hesab etmədiyini, əvəzində müəyyən güzəştlər edilməsinin vacib olduğunu bildirdi: “Bağışlanmaq yox, müəyyən güzəştlərin edilməsini vacib hesab edirəm. Məsələn, dollarla kredit götürən şəxslərə mütləq güzəştlər olmalıdır. Çünki devalvasiya vətəndaşın günahı deyil. Aztəminatlı ailələrin mənatla götürdükləri və ödəyə bilmədiyi kreditlərlə bağlı isə hər hansı yumşaldıcı qərarlar vermək olar. Məsələn, vaxtın uzadılması - ödənişlərin məbləğinin kiçildilməsi və ya gecikməyə görə faizlərin ləğv edilməsi və s. Dövlət büdcəsinin gəlirlərinin belə kəskin azaldığı bir vaxtda problemlı kreditlərin bağışlanması, mən-

Kredit bataqlığında boğulan jurnalistlər...


Banklara borclu olan media təmsilçilərinə güzəşt edilə bilərmi?



Aygün Muradxanlı



İlham Tumas



Fərahim Qasimov

cə, düzgün deyil. Hər kəs kredit götürəndə təxmini gəlirlərini hesablayır, sonra götürür. Manatla xırda kreditlər götürənlər onu maaşları hesabına ödəməyi planlaşdırırlar. Əgər maaşlarda azalma olmaybsa, hər hansı fəvqəladə hadisə baş verməyibse, dövlət niyə bu yükün altına girməlidir? Amma bankların hesabına güzəştlər mütləq şəkildə olmalıdır. Çünki kredit borclarına görə intiharların artması, cinayətlərin çoxalması məsələnin nə qədər kritikləşdiyini açıq şəkildə göstərir. Qaldı ki, jurnalistlərə güzəşt məsələsinə, onsuz da jurnalistlərin çoxu kredit götürə bilmir. Bankların tələb etdiyi iş yerindən arayış məsələlərində media nümayəndələri çətinliklərlə üzləşirlər. Jurnalistlərə kredit borclarını bağışlatdırmaq istiqamətində yox, onların rahat kredit götürmələri üçün nəse etmək lazımdır. Banklara kredit borcum yoxdur”.

“Yeni Müsavat” qəzetinin müxbiri Aygün Muradxanlı hansısa peşə sahiblərinin deyil, ümumilikdə aztəminatlı ailələrin kredit borclarının bağışlanmasını, həmçinin kredit faizlərinə yenidən baxılmasını təklif etdi: “Əslində cəmiyyətin ümumi problemi ilə bağlı hansısa peşə sahiblərinə özəl münasibəti o qədər də doğru yanaşma saymıram. Problemin əsas səbəbi odur ki, Azərbaycanda bank faizləri həddən artıq yüksəkdir. İnsanlar bir kreditin faizindən qurtulmaq üçün daha az faiz təklif edən banklardan kredit alırlar. Sonra hansısa səbəbdən proses uzanır, zəncir davam edir. Ölkə əhalisinin çoxu aşağı-yuxarı eyni durumdadır. O sıradan da qəzetçilər. Mənim də 2 bankda 3 kreditim var. Onlardan biri dollarla idi və mən devalvasiyadan sonra 2500 dollar kreditə görə 400 manatdan artıq ziyana düşdüm. Bu isə mənim büdcəm üçün böyük məbləğdir. Milli Bankın açıqlamalarına

da problemlı kreditlərin faizinin durmadan yüksəldiyi deyilir. Əhalinin gəlirləri sürətlə azaldığından, paralel olaraq bahalaşma prosesi sürətləndiyindən insanların ödəmə qabiliyyəti aşağı düşməkdədir. Ona görə də düşünürəm ki, hökumət bu məsələyə hər hansı şəkildə müdaxilə etməlidir.

Hətta verilmiş kreditlərin faizləri aşağı salınmalı, kiçik kreditlər isə vətəndaşlara bağışlanmalıdır. Aydındır ki, banklardan 2-3 min kredit götürən şəxslər aztəminatlı ailələrdir. Onların çoxunun iş yerləri bağlanıb. Məncə, Azərbaycan hökuməti xırda kreditləri vətəndaşlara bağışlaya bilməyəcək qədər kasıb deyil”.

Jurnalist İlham Tumas isə peşə məxsusluğuna görə hansısa qrupa xüsusi imtiyazlar tanınmasını düzgün hesab etmədiyini vurğuladı: “Əgər jurnalistlərə hansısa imtiyaz tanınarsa, nəyə görə, məsələn, müəllimlərə, yaxud teatr aktyorlarına tanınmasın? Bu baxımdan hörmətli millət vəkili fikri ilə razı deyiləm. Nəyə görə dövlət vətəndaşın kreditini ödəməlidir? Bunun əvəzində dövlət kredit şərtlərini yumşaltmalı, ipoteka məsələlərinə yenidən baxmalı, sosialyönümlü proqramlara daha çox diqqət yetirməlidir. O zaman nə kiminsə əvəzindən kredit ödəyər, nə də problemlı kreditlərlə üzləşər. Mənə gəlirdikdə, özümü elə bir kreditlə çətinə salmamışam, illər əvvəl vardı, bağladım, indi isə ev kirayəsi ödəyirəm”.

APA TV-nin əməkdaşı Natiq Qədimov da jurnalistlərə kredit güzəştlərinin edilməsini maraqlı təklif kimi qiymətləndirdi: “Maraqlı təklifdir. Reallaşsa daha yaxşı olar. Hesab edirəm ki, dövlət üçün xırda bir məbləği ödəmək elə də çətin olmaz. Jurnalistlərin borcu 5-10 min civarında dəyişir və bu rəqəmdən artıq olduğunu zənn etmirəm. Mən də daxil olmaqla, həmkarlarımın borcu əsasən 2000 manat təş-


nə deyər dövlət dəstək verməlidir? Mövcud vəziyyətdə isə dövlət peşə mənsucluğundan asılı olmayaraq kredit borcunu ödəyə bilməyən vətəndaşın dadına çatcaqsa, bu yalnız bəyənən bir addım olar. Ən azından bu kredit bəlası ucbaından dağılmaqda olan ailələri xilas edər, son çıxış yolunu intiharda görənlər canlarına qıymazlar”.

APA TV-nin müxbiri Fərahim Qasimov isə kreditlərin bağışlanmasını deyil, kredit faizlərinin aşağı salınmasını daha vacib addım hesab etdiyini bildirdi: “Bu real deyil. Ona görə ki, əhalinin 80-90 faizinin banklarda istehlak, bu və ya digər kreditləri var. Devalvasiyadan sonra dövlət büdcəsində olan çatışmazlıq bizim cibimizə də təsir etdi. Xüsusilə dollarla kredit götürən mənim kimi vətəndaşlar hələ də əziy-

yət çəkirlər. Deyilənə görə, ikinci devalvasiya dalğası gələndir. Deməli, bizim vəziyyətimiz daha da pis olacaq. Yaxşı olardı ki, dövlətimiz bankların faiz məsələsinə bir əncam çəkəsin. Çünki dövlət başçısı ötən müşavirələrdə bankların yüksək faizlə vətəndaşlara kredit verdiyini kəskin şəkildə tənqid etmişdi. Bu bərdə dərhal ölçü götürülməsini tələb etmişdi”.

Media təmsilçiləri qeyd edirlər ki, sağlam jurnalistika ilə məşğul olan media təmsilçilərinin problemlərinin KİVDF xətti ilə həll olunması da mümkün ola bilər: “Bu qurum yaradılarda prioritetlərdən biri də fondun vəsaitləri hesabına jurnalistlərə güzəştli, cüzi faizli kreditlərin verilməsi idi. Arzuolunandır ki, bu baş versin, jurnalistlər ən azı oradan kredit götürə bilsinlər”.

□ **Nərgiz LİFTİYEVƏ**



Partiya Səfəvilər Dövlətinin gerbini müzakirəyə çıxardı

Noyabrın 23-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda ictimai-siyasi vəziyyət və təşkilat məsələləri müzakirə olunub. Partiyadan aldığımız məlumata görə, iclasın gündəliyinə BAXCP-nin yeni gerbinin qəbul edilməsi ilə bağlı təklifin müzakirəsi də daxil edilib. Belə ki, Azərbaycan Səfəvilər Dövlətinin gerbinin əsasında BAXCP-nin yeni gerbinin hazırlanması təklifi İdarə Heyətində geniş müzakirələrə səbəb olub. Təklif İdarə Heyətinin üzvləri tərəfindən maraqla qarşılanıb və dəstəklənib. Bununla yanaşı, BAXCP İdarə Heyəti müzakirələrin davam etdirilməsini və məsələnin Ali Məclisini müzakirəsinə təqdim olunmasını məqsəduyğun sayıb.

Partiyadan bildirilir ki, BAXCP-nin Nizamnaməsinə əsasən partiyanın rəmzləri ilə bağlı qərarın verilməsi qurultayın səlahiyyətindədir. Ali Məclis yeni gerblə bağlı təklifi dəstəkləyərsə, o zaman məsələ partiyanın növbəti qurultayında müzakirəyə çıxarılacaq. İdarə Heyətinin müzakirəsinə çıxarılan mövzuya BAXCP Ali Məclisinin sessiyasının çağırılması ilə bağlı olub. Partiyanın Nizamnaməsinə və Ali Məclisin rəqləmətinə əsasən BAXCP Ali Məclisinin növbəti sessiyasının dekabrın 26-da keçirilməsi ilə bağlı qərar qəbul edilib.

□ **Cavid TURAN**

ABŞ diplomatının "7 rayon qaytarılsın" təklifinə YAP-dan ilginç reaksiya



Siyavuş Novruzov

Dağlıq Qarabağın ətraf rayonlarının azad olunacağı ilə bağlı informasiyalara artıq Amerika diplomati səviyyəsində reaksiya verilib. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədr Ceyms Uorlik son ayların ən aktual mövzundan bəhs edib.

"Mən daha əvvəl Karnegi Fondunda çıxış zamanı da bildirmişdim ki, hərtərəfli həllin bir hissəsi kimi Dağlıq Qarabağ ətrafındakı 7 rayon Azərbaycanın nəzarətinə qaytarılmalıdır"-deyə, Ceyms Uorlik bildirib. Diplomat APA-ya açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanı son səfərindən sonra Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun qaytarılmasının gündəmə gəlməsi barədə məlumatlara münasibət bildirərək belə deyib. O bildirib ki, həllin digər vacib elementi Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi olacaqdır. "Bu elementlərin özündə birləşdirən həllə çatmaq üçün siyasi iradə tapmaq preziden-
dentlər üçün çox vacibdir" deyərək, C. Uorlik vurğulayıb. Düzdür, bu xəbərlərin ardınca Ermənistan rəsmiləri Lavrovun İrəvan səfərində 7 rayon müzakirələrinin aparılmadığını bildirmişdi. Lakin Uorlikin son açıqlaması bağlı qapılar arxasında hansısa müzakirələrin aparıldığından xəbər verir. Prezidentlərin növbəti görüşünə ev sahibliyi etmək üçün faktiki olaraq yarışın getdiyi bir ərəfədə belə bir anonsun verilməsinə hələlik rəsmi Bakı reaksiya verməyə tələsmir. Azərbaycanın hakim partiyasından isə məsələ ilə bağlı münasibət öyrənə bildik.

YAP-in icra katibinin müavini Siyavuş Novruzov "Yeni Müsavat"a açıqlamasında xatırlat-

dı ki, Qarabağla bağlı aparılan danışıqlar mərhələli və paket variant üzrə aparılıb: "Mərhələli variantda əsasən, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağa bitişik rayonları qaytarılır, qarşılıqlı təmas yaranır, ondan sonra Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi prosesi gedir. İkinci variantda əsasən, həm status, həm o rayonların taleyi birbaşa müəyyənləşir, məsələlər paket halında həllini tapır. Ona görə də 7 rayonun qaytarılması barədə amerikalı diplomatın dedikləri yeni bir şey deyil. İstər Amerika, istər Rusiyanın ayrı-ayrı siyasətçiləri tərəfindən bu məsələ müəmmad şəkildə səsləndirilir. Hətta bir müddət öncə 3, yaxud 5 rayon söhbəti aparılırdı. Bildirilirdi ki, Laçın və Kəlbəcəri çıxmaq şərti ilə digər rayonlar qaytarılır və bufer zona yaradılır, sülhməramlılar yerləşdirilir".

YAP təmsilçisi qeyd etdi ki, əslində Qarabağ münaqişəsinin həlli təkcə Azərbaycan üçün mühüm əhəmiyyətli hadisə sayılmamalıdır: "Regionda stabilizasiya yaranması üçün bu münaqişənin həlli aktuallaşmalıdır. Çünki dünyada kifayət qədər yeni münaqişələr var və yeniləri də başlayıb. Görünən budur ki, münaqişələrin həlli uzun sürəcək. Ona görə də Cənubi Qafqazda stabilizasiya bərqərar olması üçün mütləq Qarabağda sülhə nail olmaq lazımdır".

S. Novruzov son zamanlar

Siyavuş Novruzov: "Onlar əslində Ermənistanı düşdüyü vəziyyətdən çıxartmaq istəyirlər"

həmsədrlərin fəallaşmasını təsadüfi saymadığını vurğuladı: "Fikirləşməyin ki, onlar bunu bizim xeyrimizə edirlər. Onlar əslində Ermənistanı düşdüyü vəziyyətdən çıxartmaq istəyirlər. Ermənistanda iqtisadi böhran, insanların ölkəni tərk etməsi, əhəlinin davamlı kütləvi aksiyalara çıxması, konstitusiyaya dəyişikliklərlə bağlı referendum etirazlarını Amerikada da izləyirlər. Özü də Ermənistandan köçənlərin əksəriyyəti ABŞ-a üz tutur".

ABŞ Qarabağ məsələsində müsbət dönüşə nail olarsa, torpaqların azad olunması istiqamətində ciddi addımlar atarsa, o halda Bakı ilə Vaşinqton arasında münasibətlər normal məcraya düşsə, "soyuq savaş" elementləri aradan qalxa bilərmi? S. Novruzov: "Bakı ilə Vaşinqton arasında münasibətlər həmişə yaxşı olub. Sadəcə olaraq, hər iki tərəfdən olan bəzi insanlar, o cümlədən müəyyən mətbuat orqanları bu münasibətləri gərginləşdirməyə çalışıb. Tutaq ki, ABŞ-in Azərbaycandakı keçmiş səfiri, hazırkı institut müəllimi vaxtilə ölkəmizdə neft biznesi qurmağa çalışıb, ancaq bu, alınmadıqdan sonra Azərbaycana qarşı mütəmadi şəkildə düşmən mövqedə dayanır və qərəzli çıxışlar edir. Onun çıxışını Amerika dövlətinin mövqeyi kimi təqdim etməyə çalışırlar. Düzdür, müəyyən dövrlərdə Dövlət Departamenti tərəfindən də ədalət-siz şəkildə, onların Azərbaycan-dakı əlaqətləri, QHT-lər, siyasi partiyalar tərəfindən ötürülmüş düzgün olmayan informasiyalar nəticəsində bəyanatlar verilib. Lakin bu da sırf ermənipərəst qüvvələrin canfəşanlılığı nəticəsində baş verib. Amma ümumilikdə Azərbaycan həmişə Amerika ilə strateji müttəfiq olub. Həm Əfqanıstanda, həm İraqda, həm də Kosovoda sülhəratma prosesində birgə iştirakımız olub".



Ceyms Uorlik

YAP funksioneri ABŞ-in Qa-

rabağ ermənilərinə yardımını davam etdirəcəyi barədə rəsmi mövqeyindən təəcüblənmədi: "Təbii ki, erməni lobbisi və onların əlaqətləri Amerika Konqresində hətta Azərbaycana səfirin təyin olunmasına maneçilik törədə bilərlər, Dağlıq Qarabağ ermənilərinə yardım edilməsi də təəcüblü deyil. Çünki yardım ayrılmasını Konqres təsdiq edir. O baxımdan Konqresdəki anti-Azərbaycan mövqeli qüvvələrə buna nail olur. Düzdür, orada Azərbaycanın dostları da az deyil. Amma nəzərə alsaq ki, ermənilər 100 ildən artıqdır Amerikada yaşayırlar və özlərinin geniş şəbəkələrini qurublar, onların təsir mexanizmi hələ də qalır".

Azərbaycanlı politoloq NATO tədbirinin Ermənistanda keçirilməsinə imkan vermədi

Elxan Mehdiyevdən Brüsseldə qəti mövqe: "Mənim və mənimlə bərabər yüz minlərlə insanın həyatını məhv etmiş Ermənistanın siyasi rəhbərliyində oturan qatilləri və hərbi cinayətkarları görmək üçün İrəvana getməyəcəyəm"

Atlantik Əməkdaşlıq Assosiasiyasının (ATA-Atlantic Treaty Association) Brüsseldə keçirilən builki iclası da qalmaqallı keçib. Bu barədə toplantının iştirakçısı, konfliktoloq Elxan Mehdiyev "Yeni Müsavat"a açıqlamasında bildirib.

Belə ki, Ermənistan Atlantik Şurasının Baş Məclisinin İrəvanda keçirilməsi təklifi gündəliyə salınıbmış. Bu da qalmaqalla müşayiət olunan müzakirələrə səbəb olub. E. Mehdiyevin sözlərinə görə, iki il öncə, 2013-cü ildə də 2015-ci ilin toplantısı üçün belə bir təklif edilibmiş. O zaman Azərbaycan və Türkiyə nümayəndə heyətinin etirazı, üstəlik, şuranın dəstəyi ilə təklif rədd edilib.

E. Mehdiyev qeyd etdi ki, budəfəki iclasda da eyni cəhdlər olub. Noyabrın 18-də bu məsələ qoyulduqda, erməni tərəfi qeyd edib ki, guya 2015-ci il "həssas il" olduğundan həmin təklif rədd edilib. Üstəlik, ümidlə bildiriblər ki, bu dəfə onların tək-

lifi müsbət qarşılanacaq. Guya ki, NATO-dakı strukturlar da artıq bu təklifin lehindədirlər. Erməni tərəfi öz növbəsində Azərbaycan nümayəndə heyətinə hər cür təhlükəsizlik təminatı verildiyini, istədiyi mövzuda çıxış etmək, dialoq aparmaq və sairə bağlı şərait yaradılacağını da vəd edib. Bununla da hiyləgər gedişlərlə Qərbi dünyasına xoş gələn mövzulardan söz açib istəyinə nail olmaq istəyirmiş.

Lakin 2013-cü ildə olduğu kimi, bu dəfə də Azərbaycanı təmsil edən Elxan Mehdiyev erməni nümayəndə heyətinin arzusunu ürəyində qoyub. Belə ki, o, tədbirdə etiraz olaraq iki dəfə çıxış edib. Əslən işğal altındakı

Qubadlı rayonundan olan politoloqun təsiri çıxışı düşmən ölkə təmsilçilərinin təklifinin reallaşmasına imkan verməyib. E. Mehdiyev deyib ki, "mənim və mənimlə bərabər yüz minlərlə insanın həyatını məhv etmiş Ermənistanın siyasi rəhbərliyində oturan qatilləri və hərbi cinayətkarları görmək üçün İrəvana getməyəcəyəm". Daha sonra o, iştirakçılara müraciət edib: "Son 22 il göstərdi ki, erməni tərəfi dinc yolla torpaqlardan çıxmaq istəmir, əksinə, Azərbaycanın işğal altındakı ərazilərini qanunsuz olaraq məskunlaşdırır, kəndlər salır və işğal edilmiş əraziləri tamamilə Ermənistan ərazisi olaraq vahid xəritədə göstərir. Bu baxımdan, İrəvanda keçiriləcək hər hansı bu cür nüfuzlu toplantı oradakı siyasi və hərbi rəhbərliyə sakitcə dəstək mənəsi verəcək. ATA-nın bu işə getməsi onun və NATO-nun

rəhbər tutduğu dəyərlərə tam ziddir və mən gözləmirəm ki, ATA bu işə qərar versin".

Fakt qarşısında qalan qurum Azərbaycan nümayəndəsinin çıxışının ardınca qərarını verib. Belə ki, Azərbaycan Atlantik Assosiasiyasının ATA-dakı nüfuzu və dəstəyi sayəsində erməni tərəfinin təklifi yenidən rədd edilib. E. Mehdiyevin dediyinə görə, erməni nümayəndəsinin uzun-uzadı yenidən çərçələməsi heç bir dəstək tapmadıqda o, "bir nəfərin bütöv təşkilatın işini pozması və blok etməsi nə qədər qaydalara uyğundur" deyərək, qurumu şantajla başlayıb. Lakin E. Mehdiyev deyir ki, bu, əslində bir nəfərin yox, böyük çoxluğun iradəsi əsasında qəbul etdiyi ədalətli qərar idi.

Elxan Mehdiyev deyir ki, erməni tərəfi yenidən NATO Parlament Assambleyasının və baş-



Elxan Mehdiyev

qa beynəlxalq tədbirlərin İrəvanda keçirildiyini əsas götürüb qurumun qərarına təkrar etiraz edib. Odur ki, bizim beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərimizin də davamlı şəkildə aktiv fəaliyyət göstərməsinə, ermənilərin arzularını ürəyində qoymasına ehtiyac var: "Gərək hər yerdə Azərbaycan nümayəndə heyəti bu tədbirlərin İrəvanda keçirilməsinə qarşı çıxınsın. Bu etirazı, sadəcə, toplantı zamanı söyləməyin heç bir faydası yoxdur. Bu işi öncədən dostlar və tərəfdarlar arasında aparmaq, sonra isə hərəkətə keçmək lazımdır. Belə etməklə ermənilər izolə olunur və beynəlxalq birlik də onların cinayətlərindən xəbərdar olur, nəticədə Azərbaycan dəstəklənir". **E. Mehdiyev onu da bildirdi ki, o, əslində böyük bir iş gördüyünü düşünmür, sadəcə, vətəndaşlıq borcunu yerinə yetirib:** "Mən demirəm ki, gedib bir kəndi azad etmişəm, ancaq bu da

mənim bacardığım davadır və düşmənin siyasi izolyasiyasıdır".

Yeri gəlmişkən, sözügedən təşkilata (AƏA-ya) NATO ölkələri və tərəfdar ölkələrin atlantik şuraları daxildir. Atlantik şuraları general, admiral, keçmiş səfir, siyasətçi və alimlərdən ibarət olur. İldə bir dəfə qurumun Baş Məclisi və Şura iclası keçirilir. Şura iclası Brüsseldə, Baş Məclis isə əsasən, NATO ölkələrində keçirilir. Azərbaycan Atlantik Assosiasiyası AƏA-nın 1997-ci ildən üzvüdür. ATA Baş Məclisinin iclasında ənənəvi olaraq tədbir keçirilən dövlətin baş naziri və ya prezidenti, NATO baş katibi və ya müavini iştirak etmiş olur. AƏA-nın siyasəti NATO-nun gündəmində olan məsələləri müzakirə etmək, NATO və tərəfdar ölkələrdə qeyri-rəsmi NATO təşkilatı kimi çıxış etməkdir.

Qaz idarəsinin rəisi vətəndaşı evsiz qoyub

Xəzər rayonu, Binə qəsəbəsinin sakini Niyaz Nəsirov mülkiyyət hüquqlarının pozulmasından şikayətçidir. Onun sözlərinə görə, Qaz İxracı İdarəsinin Kəmərlər üzrə Baş Mühəndisliyi heç bir əsas göstərmədən onun torpaq sahəsinin ətrafındakı hasarı söküb və tikinti aparmasına mane olub.

Bununla bağlı musavət.com-un redaksiyasına müraciət edən N.Nəsirov bildirib ki, əraziyə nəzarət edən qaz istismar İdarəsinin rəisi Azər Aşurov vəzifə səlahiyyətlərini aşaraq, ona qarşı qərəzli yanaşmış və qanunsuz olaraq torpağından istifadəyə icazə vermir: "2009-cu ildə Binə qəsəbəsində, "Südcülük sovxozu" adı ilə tanınan ərazidə 4 sot torpaq aldım və ərazini hasara saldım. Bir müddət keçdikdən sonra qaz istismar idarəsinin rəisi Azər Aşurov gecəyarısı mənə xəbərdarlıq etmədən hasarı sökdürdü. Sökmənin səbəbi kimi torpaq sahəsinin qaz xətlərinə yaxın olduğunu göstərdi. Ona bildirdim ki, mənim torpağım qaz xətlərindən 25 metr uzaqdadır. Ətrafda qaz xətlərinin yaxınlığında olan onlarla tikinti var, niyə məhz mənim hasarım sökülür? Hazırda da həmin torpaq sahələrində, qaz xətlərinin bir neçə metrliyində tikinti gedir. Lakin qaz istismar idarəsinin

rəisi bütün bu dediklərimə əhəmiyyət vermədi. Hasarımı sökərək mənə ziyan vurdular".

Zərərçəkən Niyaz Nəsirov qaz istismar idarəsi rəisinin həmin ərazidə tikinti aparılardan rüşvət aldığıni iddia etdi: "Elə evlər var ki, qaz xətlərinin üstündə tikilib. Buna baxmayaraq, idarə rəisi nədənsə onlara göz yumur. 1 sot torpaq üçün 400 manat rüşvət alırlar. Mənim isə 4 sot torpağım var, o hesabla gerek 1600 manat rüşvət verib, tikintiyə icazə alım. Görünür, onların tələbini yerinə yetirmədiyim üçün mənə mane olurlar. Torpağımın bütün sənədləri qaydasındadır. Bu barədə Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etmişəm. İcra hakimiyyətindən də Qaz İxracı İdarəsinin Kəmərlər üzrə Baş Mühəndisliyinə dəfələrlə bildiriblər ki, mənə tikintiyə icazə verilsin. Lakin Azər Aşurov icra hakimiyyətini belə ciddi almır və israrla tikintiyə icazə verməyəcəyini deyir".

□ Məğrur SALMANOV



Montində, Nərimanov Məhkəməsinin həyətində 2 maşınlaş daş qaraj satılır.

Obyekt kimi də istifadə etmək olar. Pultla idarə olunan jalüz qapıları var. Tavanı lambrin, döşəməsi tametdir. Ayrılaşda da istifadəyə yararır. Sahibindən satılır, qiyməti bazar qiymətindən ucuz. Sənədi var.

Əlaqə nömrəsi (050) 264 49 99

Elan

Hacıyeva Firduzə Əmiraslan qızının adına verilmiş 50401004102621 nömrəli AN 171356 torpaq sahəsinin planı və ölçüsü sənədi itdiyinə görə etibarsız sayılır.

Ələkbərov Nazim Ələkbər oğlunun adına 25.04.2015 verilmiş RX 0587612 sayılı torpaq haqqında çıxarış itdiyi üçün etibarsız sayılır.

Babasil xəstəliyinin ən müasir metodla MÜALİCƏSİ

Almaniyanın məşhur "Karl Etorts" firmasının aparatı ilə Moskva şəhəri proktologiya ETM-də xüsusi hazırlıq keçmiş həkim tərəfindən qansız, ağrısız, yataq rejimi gicəlləmədən - lateks həlqə qoyulması.

SƏLİMOV FƏRMAN

Tel: (055) 776-70-34

Bakıda avtobus piyadanı vuraraq öldürüb

Bakıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan Bərdə sakini ölüb. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, noyabrın 21-i saat 06:45 radələrində Nərimanov rayonu Atatürk prospektində Salyan rayon sakini, 1947-ci il təvəllüdü Nurəddin Süleymanov idarə etdiyi «Daewoo» markalı 211 sayılı xətt avtobusu ilə Bərdə rayon sakini, 1958-ci il təvəllüdü Həmayil Nəbiyevanı vurub. Nəticədə H.Nəbiyevanın aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.



Metronun qarşısında özünü yandırdı

Bakı metronun "Azadlıq" stansiyasının yaxınlığında intihara cəhd olub. Lent.az-ın məlumatına görə, bank filiallarından birinin qarşısında 30-35 yaşlı şəxs üstünə benzin tökərək özünü yandırdı. O, təcili tibbi yardım məşini ilə xəstəxanaya aparılıb. Faktla bağlı araşdırmalara başlanılıb.



İtkin düşən ruhi xəstənin meyiti tapıldı

Füzuli rayonunda itkin düşən ruhi xəstənin meyiti su kanalından tapılıb. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 21-də Füzuli rayonunda yaşayan ruhi xəstə Arzu Məmmədovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti Böyük Bəhmənli kəndinin ərazisindən keçən su kanalında aşkar olunub.

O, noyabrın 18-də itkin düşüb. Faktla bağlı araşdırmalar aparılır.

Bakıda silahlı insident - polis əməkdaşı öldü

Bakıda silahlı insident olub. APA-nın məlumatına görə, hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb. 1977-ci il təvəllüdü İsgəndər Bayraməli oğlu Bəbirov aralarında yaranmış mübahisə zəminində 1975-ci il təvəllüdü Malik Musa oğlu Muradovu güllələyərək qətlə yetirib.

İ. Bəbirov daha sonra 1990-cı il təvəllüdü Nicat Canbala oğlu Şəbiyevi bıçaqlayıb. N. Şəbiyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Bəbirov tutulub. İlk məlumata görə, hadisə namus üstündə baş verib.

Xəzər Rayon Prokurorluğundan virtualaz.org-a bildirilib ki, qətlə yetirilən Malik Muradov DİN-in Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşı, polis serjantı olub.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb, istintaq gedir.

Tovuzda iki nəfər torpaq uçuqunu altında qalaraq ölüb

Tovuz rayonunda quyu qazan iki nəfər torpaq uçuqunun altında qalıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə dünən günorta saatlarında rayonun Düz Qırıqlı kəndində qeydə alınıb. Kənddə olan ticarət mərkəzinin arxasına ayaqyolu quyusunun yaxınlığında alternativ bir quyu qazmaq istəyən rayonun Aşağı Quşçu kənd sakini, 1957-ci il təvəllüdü Zaman Musayev və 1966-cı il təvəllüdü Azad Mürşüdoğlu torpaq uçuqunu altında qalaraq ölüblər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Salyan sakinindən xeyli miqdarda narkotik götürülüb

Bakıda Salyan sakinindən xeyli miqdarda narkotik vasitə aşkar edilib. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binəqədi rayon Cinayət Axtarış Şöbəsinin və 5-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini 1992-ci il təvəllüdü Bəxtiyar Mahmudovdan 1 kiloqramdan artıq marixuana götürülüb. Faktla bağlı araşdırma aparılır.

Kişilər!!! Axırmıçı sans!!!

İsrail təbabəti tətbiq edilir!

Əgər Sizə nə Azərbaycanda, nə də xaricdə heç kim kömək edə bilməyibsə, onda yaxşı insanlara, aşağıdakı xəstəlikləri, keyfiyyətli, qısa müddətlə və tam müalicəsini d-r Vaiz Səmədov apara bilər:

- * Cinsi zəiflik, meyilin və ereksiyanın azalması tam impotensiyədək (yaşdan və səbəbdən asılı olmayaraq)
- * Cinsi marağın və cinsi aktların azalması
- * Vaxtından tez toxum ifrazatı (səbəbdən asılı olmayaraq)
- * Toy gecəsinin uğursuzluqları (kişi tibbi problemlər)
- * Prostatitlər. Prostat vəzin böyüməsi və ya kiçilməsi
- * Prostat adenomasi (vəzidə düyünlərin amala gəlməsi)
- * Cinsi vəzilərin-xayaların böyünməsi və ya kiçilməsi
- * Qasıq-xayalıqda sızıltı, küt və ya kəskin ağrılar
- * Əvvəldən xarici cinsi üzvün balaca olması
- * Xarici cinsi üzvün sonradan birdən kiçilməsi
- * Cinsi üzvün düyünlə birdən öyilməsi (Peyroni xəstəli.)
- * Oğlan uşaqlarında cinsiyyət üzvlərinin inkişafsızlığı
- * Uşaqlarda gecə vaxtı yerinə sidiyə getməsi (enurez)
- * Hormonal və iltihablı sonsuzluq (kişilər və qadınlarda da)
- * Yuxusuzluq və yuxu pozuntuları
- * Sidik aktlarının gecə ya gündüz tez-tez olması
- * Sidik aktlarının çətinlikləri və tutulmaları
- * Cinsi aktla bağlı sidikdə və spermada qan olması
- * Zöhrəvi xəstəliklərdən sonra qalqlar və ağrılaşmalar
- * Saçların bütün formalatda tökülməsi. Sızanaqlar
- * Yuxuda iken və yuxudan qalxanda qan təzyiqinin yüksək qalxması
- * Boyun, baş, bel, ayaq ağrıları və osteoxondroz
- * Onurğa sütununun yırtığı, qulunların dərmansız müalicəsi

Həkimə zəng etmək üçün (saat 11.00-dan sonra)

Tel: (050) 213 88-05.

Həkimin 16 TV çıxışları: youtube.com və facebook.com doktor Vaiz Səmədov.

Sırr deyil ki, Azərbaycanda imkanlı məmurlar pullarını müxtəlif üsullarla saxlayır və gələcəklərini bu pulla güvənə alırlar. Elə məmur-oligarxlar var ki, kapitalının müəyyən hissəsini ölkə iqtisadiyyatına yönəldir, bəziləri xarici ölkələrdə daşınmaz əmlak qoyur, bəziləri də xüsusi otaqlarda, kimisi isə yastıq altında saxlayır.

Bir neçə ay əvvəl redaksiyamıza nazirlərdən birinin uzun müddətdir öz pulları və qiymətli əşyalarını xaricdən gətirdiyi, yalnız özünün bildiyi xüsusi bir firmanın tikdiyi otaqda saxlaması haqda ilginç məlumat daxil olmuşdu. Məlumatda deyilirdi ki, həmin bağ evinin içərisindəki otaq o qədər ideal və möhkəm konstruksiya ilə tikilib ki, nə yana, nə təbii fəlakətdə zədələnmə bilər. Yəni faktiki, bir bunker. Bu bunkerin ən müasir texnologiya ilə qorunması da təşkil edilmiş. Amma o nazirin adı indiyədək açıqlanmayıb.

Bir neçə gün əvvəl isə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs olunan Rəbi-tə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovun iş otağından tapılan xəzinə bu cür məlumatların gerçəkliyi əks etdirdiyini və məmurların gizli otaqlarının, bank hesablarının olduğunu bir daha ortaya qoyub. İş otağından xeyli sayda Çar Rusiyası dövrünün qızıl onluqları, iyirmi beşlikləri, Azərbaycanın müstəqilliyinin 10 illiyi münasibəti ilə buraxılmış qızıl sikkələr, 5 ədəd İsveçrənin ən məşhur firmalarının istehsalı olan qızıl

saat, ona qədər qızıl, brilyant işləmələrlə xüsusi sifarişlə hazırlanmış qələmlər, üzərində 50, 100 və 1000 dollarlıq əsginazlar təsvir olunmuş son dərəcə bahalı suvinerlər və bir neçə qızıl külçələr tapılıb. Mənbə bildirib ki, həmin əşyalar aktlaşdırılaraq götürülüb.

Maraqlıdır, nəyə görə məmurlar xalqdan oğurladıqları pullarla hansısa yatırım edib pulunun üstünə pul qoymaq əvəzinə, onu kabinetində, "yastıq altında" saxlamağı üstün tuturlar?

Psixoloq Dəyanət Rzayev bu cür insanların heç nədən qorxmadığını və özlərini hər şeyə qadir Allah hesab etdiklərini dedi: "İnsan bu dünyada nəyə görə yaşayır. Bir çox insanlar heç vaxt ölüm haqda düşünmürlər. Onlar cah-cəllallarının əbədi olacağını güman edirlər. İnsan o qədər özünü arxayın hiss edib, düşünür ki, vəzifədədirsə, ona heç kim heç nə edə bilməz. Buna görə də o bu arxayınçılıqla oğurladığı qızilları, pulları kabinetində, evində çox rahatlıqla saxlayır. Bu hələ həbs olunan məmurların kabinetindən çıxanlardır. Həbs olunmayanların nə qədər pulları var, bunu bilmirik.

Məmurlar pullarını niyə kabinetlərində saxlayır?



Dəyanət Rzayev: "Azərbaycanda elə bir adam tanımıram ki, vəzifədə olsun və təmiz yaşasın"

Adıca orta rəngli məmuru, məsələn, hansısa nazirlikdəki şöbə müdirini götürsək görürük ki, onun özünün və övladlarının olduqca bahalı məşinləri var. Maaşla insan ailə dolandırmaq məşinlər ala bilər? Yox təbii ki. Ümumiyyətlə, mən elə bir adam tanımıram ki, vəzifədə olsun və təmiz yaşasın. Məncə, rüşvəti rəs-



Qadir İbrahimli: "Onların çirkli pulları hansısa biznes layihəsinə yatırmaq şansı yoxdur"

miləşdirmək lazımdır. Hansısa dükanlarda adamlar bir-iki manat vergidən yayınanda o dəqiqə həmin adamın cinayət işi açıq və dərisini soyurlar. Amma həmin mağaza sahibindən rüşvət alan məmura cinayət işi açılmır. Buna görə məmurlar heç nədən və heç kimdən qorxmur. Onlarda çəkinmə, vicdan

yoxdur. Nə qədər rahat, vicdansız insan olasan ki, insanlardan oğurlayasın və oğurladıqlarını da kabinetində saxlayasan. Məmurların 99 faizi bu cürdür. Son həbslərə görə qorxuya düşüb nələr varsa satırlar. Onların pulları xalqdan oğurladıqları pullardır. Bu insanların psixologiyaları da qəribədir, onlar heç nədən qorxmur, özlərini hər şeyə qadir Allah hesab edirlər. Onlar elə düşünür ki, pulları varsa, yerləşləri belə deyilşilməlidir. Amma düşünmürlər ki, onlar bunun hesabını, bu dünyada olmasa da o biri dünyada verəcəklər. Diqqət etsək, bir çox məmurların balalarının əqli çatışmazlığı olduğunu, pullarını ora bura sovurduğunu görürük. Onların kabinetində tapılan pullar yuxarılara ötürməli olduqları pullardır. Buna görə də rahatdırlar. Həbs edilən MTN generalı Akif Çovdarov haqda əvvəl heç kim heç bir tənqid işlətmirdi. Bizim millətdə qorxu var. Bu da çox pisdir.

Qorxu ilə insan yaşaya bilməz".

Məmurların kabinetində saxladıqları pulları, qızilları nəyə görə onlara gəlir gətirəcək bir yatırıma qoymaması səbəbinə gəlincə, iqtisadçı ekspert Qadir İbrahimli bu pullar çirkli olduğu üçün onunla hansısa bir yatırım etməyin həmin məmur üçün təhlükəli sayıla biləcəyini dedi: "Hər kəsə məlumdur ki, məmurların otaqlarında tapılan pulların, qızilların mənbəyi kriminal xarakterlidir, yəni o pullar çirkli pullar sayılır. Onların bu pulları açıq formada hansısa biznes layihəsinə yatırmaq şansı yox idi. Həm də bu bir qədər təhlükəli hesab edilə bilərdi. Azərbaycan biznesinin bir sıra problemləri var ki, bunlar mülkiyyət toxunulmazlığının, kapitala təminatın olmaması həmin məmurları məcbur edib ki, onlar oğurladıqları pulları sandığına saxlasınlar, nəinki hansısa biznes layihəsinə yatırmaq".

□ Günel MANAFLI

Ərzağın bahalaşması, evlərin ucuzlaşması nə vaxtadək davam edəcək?

Demək olar ki, hər gün ərzaq məhsullarının qiymətinin bahalaşması, mənzil, məşin, məişət texnikası və qızıl kimi qeyri-ərzaq məhsullarının isə ucuzlaşması tendensiyası davam edir. 2015-ci ilin oktyabrında Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlər sentyabr müqayisədə 1,02 faiz düşüb. Bunu "Trend"ə "MBA Group" konsalting şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, ümumilikdə ilin əvvəlindən daşınmaz əmlak bazarında qiymətlər 23,6 faiz ucuzlaşmış. N.İbrahimov qeyd edib ki, qiymətlərin ucuzlaşması mənzil bazarında da müşahidə edilir: "Ay ərzində təkrar mənzil bazarında qiymətlər 3,1 faiz ucuzlaşmış. İlin əvvəli ilə müqayisədə ucuzlaşma 24,6 faiz təşkil edib. Oktyabrda ilkin mənzil bazarda qiymətlər 1,2 faiz ucuz-

İqtisadçı ekspert: "Bu, böhran dövrünün əlamətləri və ilkin simptomlarıdır"

laşmış. İlin əvvəlindən qiymətlər 26,7 faiz ucuzlaşmış".

Ekspert əlavə edib ki, sentyabr ayı ilə müqayisədə mənzil bazarında qiymətlər 2,1 faiz ucuzlaşmış. İlin əvvəlindən isə mənzil bazarı 26 faiz ucuzlaşmış. Onun sözlərinə əsasən, mənzil kirayəsi bazarında qiymətlər ay ərzində 3,9 faiz ucuzlaşmış - 1 kvadratmetrə görə 8,98 manatdan 8,63 manatadək: "İlin əvvəlindən mənzil kirayəsi bazarında qiymətlər təqribən 16 faiz ucuzlaşmış".

Dövlət Statistika Komitəsinin məlumatına görə isə 2015-ci ilin oktyabr ayında ərzaq məhsullarının qiymətləri 0,3 faiz, qeyri-ərzaq məhsulları 0,1 faiz bahalaşmış, əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərində isə dəyişikliklər baş vermə-



yib. Ümumilikdə istehlak məhsulları və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki aylarla müqayisədə 0,1 faiz bahalaşmış. Məlumatda 2015-ci ilin III rübündə yerüstü tikililər üzrə qiymətlər 0,1 faiz, yol tikintisi üzrə qiymətlər 0,3 faiz bahalaşmış, körpü tikintisi üzrə qiymətlər isə sabit qalıb.

Ümumilikdə tikintidə (tikinti-quraşdırma işlərində) istehsalçı qiymətləri əvvəlki rüblə müqayisədə 0,1 faiz bahalaşmış. Cari ilin III rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,1 faiz, o cümlədən 5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə 0,2 faiz, 6 və daha çox mərtəbəli

yaşayış evlərinin tikintisi üzrə 0,1 faiz, sosial təyinatlı binaların tikintisi üzrə 0,1 faiz, o cümlədən inzibati tikililər üzrə 0,3 faiz, ümumtəhsil məktəblərinin tikintisi üzrə 0,1 faiz bahalaşmış, sənaye obyektlərinin tikintisi üzrə qiymətlər isə 0,4 faiz ucuzlaşmış.

Maraqlıdır, ərzaq məhsullarının bahalaşması, daşınmaz əmlakın isə bu qədər ucuzlaşmasına səbəb nədir və bu tendensiya nə vaxta kimi davam edəcək?

İqtisadçı ekspert Qadir İbrahimli ərzaq məhsullarının qiymətinin artma, daşınmaz əmlakın isə ucuzlaşması tendensiyasının yaxın 2-3 ilədək davam edəcəyini bildirdi: "Bu, böhran dövrünün əlamətləri, ilkin simptomlarıdır. Böhran dövrlərində bir-mənalı olaraq ərzaq məhsulları bahalaşır, qeyri-ərzaq məhsulları daşınmaz əmlakdan tutmuş məişət texnikasına, geyim əşyalarına qədər ucuzlaşmaya meyilli olur. Çünki böhran dövründə ailələr büdcələrini daha çox ərzaq məhsullarının alınmasına yönəldirlər. Buna görə də qeyri-ərzaq məhsullarının alınması arxa plana keçir. Bu da ona qeyri-ərzaq bazarda alıcılıq qabiliyyətinin zəifləməsinə gətirib çıxarır ki, belə olan təqdirdə qiymətlərin ucuzlaşması mütləqdir. Eyni

zamanda ərzaq məhsulları, yeni gündəlik tələbat, insanların yaşaması üçün lazım olan ərzaq məhsullarının qiyməti artır. Bu da tam təbii bir prosesdir. Biz bu prosesi təxminən bir il qabaq formalaşdırırdıq ki, yaxın illərdə Azərbaycanda qeyri-ərzaq, xüsusilə də daşınmaz əmlak, məişət texnikası, avtomobil bazarında qiymətlər ucuzlaşacaq. Ərzaq bazarında isə bunun əksi olaraq qiymətlər bahalaşacaq. Yəni bu tendensiya xüsusi olaraq Azərbaycanda baş verir. Bu, böhranın ilkin dövrünün simptomlarıdır".

Ərzaq məhsullarının bahalaşması və daşınmaz əmlakın ucuzlaşmasının nə vaxta qədər davam edəcəyini gəlincə isə iqtisadçı ekspert bunun bir neçə il davam edə biləcəyini dedi: "Ölkədəki iqtisadi tənəzzül minimuma enəndə bu proses əksinə davam edəcək. Yeni hələ ki tənəzzül davam edir və üzvü aşağı gedir. Ərzaq məhsullarının qiymətinin bahalaşması tendensiyası isə yaxın aylarda, hətta yaxın 2-3 il ərzində də davam edəcək. Bu vəziyyət ölkə iqtisadiyyatı krizisdən çıxanaqədər davam edəcək. Yalnız ölkədə yeni iqtisadi inkişaf tendensiyası müşahidə ediləndə bu proses əksinə baş verir".

□ Günel MANAFLI



MÜSAVAT

Son səhifə

N 261 (6289) 24 noyabr 2015



Dünyanın qeyri-adi 5 restoranı

Bu restoranlardan biri Maldiv adalarında yerləşən İthaa restoranıdır. Bu restoranın fərqli və möhtəşəm cəhəti dəniz sularının altında yerləşməsidir. Ona görə də "İthaa The Daily Meal" tərəfindən dünyanın ən yaxşı restoranı seçilib. Taylanda turistlərin ən çox marağına səbəb olan isə ağac təpəsində yerləşən Soneva Kiri restoranıdır. Ko Kut meşələrində ağacların başında quraşdırılan bu restoranlar bir quş yuvasını xatırladırlar. Digər bir restoran isə Meksikada yerləşən Alux restoranıdır. Alux təbiətin insanlara bəxş etdiyi bir möcüzədir. Onun özəl cəhəti yerin altında yerləşməsidir. Bu restoran turistlərin sevimli məkanları siyahısında.

Zanzibardakı Qaya restoranı da Zanzibarın Michamwi Pingwe yarımadasında yerləşir. Restoranın internet sahifəsində özləri haqqında bu cür bəhs edirlər "Heç bir qələm və fırça bu gözəlliyi çəkə bilməz, bunu ancaq ana təbiət yarada bilər".

Berggasthaus Aescher-Wildkirchli restoranı İsveçdə yerləşir. 170 yaşında olan bu möhtəşəm dağ mənzərəli restoran ləzzətli yeməkləri ilə hər kəsi özünə heyran edir. Dağ üzərində möhtəşəm görünüşü var.

Bir uşaq üçün məktəb

Şotlandiyanın Şetland adalarından biri olan Out Skerriesdə yaşayan Aron Anderson adlı uşaq məktəbin tək şagirdidir. Arona xidmət edən məktəbin iki sinfi, bir əl işi otağı, bir musiqi otağı, bir kitabxanası və böyük bağçası var. 70 nəfərin yaşadığı kənddə müəllimlərin hamısı Aronla maraqlanır. Ölkədəki ən bahalı təhsil alan uşağın məktəbə gedə bilməsi üçün dövlət hər il 75357 sterlinq ödəyir. Həyatı ilə bağlı müsahibə verən Aron məktəbdə tək oxumasına baxmayaraq, vəziyyətdən şikayətçi olmadığını deyib.



Bitki çayları bir çox xəstəliyin dərmanıdır

İtburnu tərkibindəki vitamin zənginliyi səbəbindən gözlərin dostudur. Yaxşı bir qan təmizləyicisi, qurd təmizləyici və bağırsağ yumşaldıcısıdır. Cökə çiçəyindən sakitləşdirici, sidikqovucu, sinəyumuşaldıcı və bəlgəm gətirici çay olaraq istifadə olunur. Balla qarışdırılıb içildikdə mədə xorasına faydalıdır, öskürək və bronxite xeyirli. Zehni gücləndirir. Böyütkən yüngül qəbizə xüsusiyyəti olmaqla bərabər, diş ətələri, badamciq, boğaz iltihablarında və ishaldə istifadə olunur. Adaçayı mədə və bağırsağ qazlarını aradan qaldırır, ürək bulanmasını kəsir. Həzm sisteminin nizamlı işini təmin edir.

Melissa - yarpaqları sakitləşdirici, qaz sökdürücü, tərləndirici və antiseptik təsirlərə malikdir. Narahatlıq və sıxıntılı aradan qaldırır.

Dağçayı qaz sökdürücü, iştaha açan və mədə ağrıları kəsəni xüsusiyyətlərə sahibdir.

Nanə yarpaqları çay şəklində sakitləşdirici, qaz sökdürücü, ürək bulanmanı aradan qaldırıcı vasitə olaraq istifadə olunur.



İşləyən insanlar üçün yeni feysbuk

Feysbuk sosial şəbəkəsi iş yerində yazışmalar üçün "Work Chat" mobil programını istifadəyə verib. Xidmət "Slack" korporativ messengerinə alternativ olaraq nəzərdə tutulub. "Android" mobil əməliyyat sistemi üçün "Work Chat" versiyası artıq "Google Play" internet mağazasında əlçatandır. "iOS" üçün mobil program daha sonra istifadəyə veriləcək. Milli.az ictnews.az-a istinadən xəbər verir ki, "Work Chat" messengeri mətn mesajları, şəkil və videomateriallarla, həmçinin fərdi və ya qrup çatlarında sənədlərlə paylaşmağa imkan verir. Programda kontakt siyahısının əvəzinə əməkdaşların kataloqu istifadə olunur.



QOÇ - Bugünkü astroloji mənzərə yalnız sizin zodiakdan olanlar üçün uğurlu səfərlər vəd edir. Bununla yanaşı, maliyyə məsələlərinin həllində də müəyyən irəliləyişlərə nail ola bilərsiniz.



BUĞA - Yeni əlaqələr yaratmaq üçün bütün gücünüzü axtarırlara həsr etməlisiniz. Bu gün sizə daha da əzmkarlıq göstərmək məsləhətdir. Nahardan sonra maraqlı görüşləriniz olacaq.



ƏKİZLƏR - Ümumi əhvalınızda aktivlik baş qaldırdığından neytral mövqedə dayanmamalısınız. İşlə bağlı planlarınızın həllini sürətləndirin. Nahar ərəfəsində sürprizlə rastlaşacaqsınız.



XƏRÇƏNG - Saat 16-ya qədər bütün planlarınızı reallaşdırmağa çalışın. Qərarlarınızda obyektiv olun ki, nəticədə udasınız. Axşam saatlarında qəlbinizə yaxın insanlarla bir araya gəlin.



ŞİR - Ailədaxili problemləriniz qabara bilərlər. Bunun qarşısını almaq üçün qarşı tərəfə güzəştə getməyiniz vacibdir. Sevgiyə xələl gətirən bütün neqativ hərəkətlərə son qoyun.



QIZ - Yalnız sənədləşdirmə və alış-veriş işi üçün uğurlarınız ola bilər. Saat 14-16 arası işə qazanc əldə etmək imkanınız yaranacaq. Şəxsi münasibətlər üçün sərgin gündür.



TƏRƏZİ - Saat 14-ə qədər münaqişəli situasiyalara cəlb olunma ehtimalınız yarandığından həmin müddəti yalnız ev şəraitində keçirməlisiniz. Sonrakı ərəfəni isə xoş ovqatda başa vuracaqsınız.



ƏQRƏB - Ümumi yorğunluğunuzu nəzərə alan ulduzlar günün əsas vaxtını istirahətə həsr etməyinizi məsləhət görür. Çox da uzaqda yerləşməyən ünvanlara qonaq getməyə də dəyər.



OXATAN - Böyük dəyişikliklər astanasındasınız. Daxili süstlüyünüz də səngiməkdədir. Elə addımlar atın ki, qarşınızdakı şanslardan bəhrələnin. Fəaliyyətdə uğurlarınız yaxınlaşmaqdadır.



OĞLAQ - Yaxşı olar ki, ixtiyarınızda olan bu təqvimdə ciddi məbləğdə pul xərcləməyəsiniz. Əks təqdirdə, ayın sonuna qədər problemləriniz olacaq. Nəzərə alın ki, tarixi seçim ərəfəsindəsiniz.



SÜTÖKƏN - Bütün vaxtınızı görüş və əyləncələrə həsr etsəniz, bu təqvimdən xeyli razı qalacaqsınız. İştirak etdiyiniz məkanlarda çalışın ki, daha çox sevdiyiniz adamlarla birgə olasınız.



BALIQLAR - Hər mənada uğurlu gündür. İstər ailə-sevgi münasibətlərində, istərsə də məqsədlərə yetişmək istiqamətində uğurlarınız artacaq. Özünü güvənməklə çox zirvələri fəth edəcəksiniz.

Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

Kompüter uşaqları ürək xəstəsi edir

Mütəxəssislərin sözlərinə görə, ürək-damar sisteminin sağlam olması üçün uşağı kiçik yaşlarından nəzarətdə saxlamaq lazımdır. Uşaqları kiçik yaşlarından keyfiyyətli yeməklər yeməyə, davamlı hərəkət etməyə, idmana, siqaretdən uzaq durmağa yönləndirmək olduqca önəmlidir. Kompüter qarşısında uzun müddət vaxt keçirən və zərərli qidalara yeyən uşaqlar ürək xəstəsi olma riski daşıyırlar. Ürək xəstəliklərinin yaranmasında ətraf mühitin də təsiri böyükdür. Uşaqlarda yaranan ürək xəstəlikləri genlə də keçə bilər.



Səhifəni hazırladı: ŞAHNAZ

Təsisçi: Rauf ARİFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYGAN

e-mail adres: yenimusavat@mail.ru

Ünvan: Bakı şəhəri,
R.Rüstəmov küçəsi
2528-cü məhəllə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Elsad MƏMMƏDLİ

Lisensiya N: B 114
SAYI: 5.300

"Yeni Musavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib, "Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmır. Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.